



№ 65 (29037) 28 mart 2019-cu il, cümə axşamı

Gündəlik ictimai-siyasi qəzet

XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

- Öziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürkədən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir.

Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inamə görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir.

Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş vermişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, bizi Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur.

İyun ayında digər tarixi hadisə baş vermişdir - TANAP qaz kəmərinin açılışı mərasimi keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtidir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir. Biz keçən il üçüncü peyk orbitə buraxdıq və bir daha göstərdik ki, texnologiyə baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir.

Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisinin ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə



çatdırmış və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin ekseriyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.

Bizim beynəlxalq mövqələrimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.

Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.

Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarıdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər

qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yeni, bu, Ermənistanla birnəməli ciddi siqnalıdır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.

Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.

Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirdi. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq ekseriyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cəfər Mərcanlıda qeyd edirik. Cəfər Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayılması bizim tarixi nailiyyətimizdir. Cəfər Mərcanlı bu gün Azərbaycan xalqının əylənmə ruhunun təzahürüdür.

Bildiyiniz kimi, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəfli, iqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıb. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərdən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır.

Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemlı kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yeni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.

Bizim iqtisadi gücümüz artıqda sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekorudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu il biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.

Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı münasibətilə bir daha ürkədən təbrik edirəm. Sizə cəsaqlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Hörmətli Kasım-Jomart Kemeleviç!
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürkədən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlük dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və

möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansaqlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 mart 2019-cu il

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

Dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsası

qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansaqlığı arzulayıb.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Arif Alviyə

Hörmətli cənab Prezident!

Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistana möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsinə əks etdirir.

Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə

dərinləşməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansaqlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2019-cu il

Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Prokopis Pavlopulosa

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adından və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansaqlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və

rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2019-cu il

» 3

» 5

» 6

» 7



“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb



Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar



Ölkənin milli təhlükəsizliyinin təmin olunması dinamik inkişafın mühüm şərtidir



Deputatların dəstəyi olmazsa, “BREXİT” təhlükə altında qalacaq

Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub



uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sənişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.

Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətilə örtülməsidir. Platforma boyunca bütün yol sahəsinə əhatə edən çətilə sənişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiya da bütün kommunikasiya xətləri təzələnilib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.

Stansiyanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

monolit dəmir-beton konstruksiyalı sənişin platforması inşa edilib ki, bu da əvvəlcədən daha etibarlı, davamlı və

AZƏRTAC



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.**

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülməli işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il “Nərimanov” elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi

saxlanılaraq infrastruktur və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədə olan “Bakmil” Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sənişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada



İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər mənə olduqca kədərli idi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsəret alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

O.S.Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin reisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətəne xidmətə görə” ordeni ilə

Xələfov Rauf Rafiq oğlu – general-mayor
Qulubəyov Mamay Maqsud oğlu – polkovnik
Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru
Musayev İlqar Əli oğlu – general-mayor
Muxtarov Rövşən Nadir oğlu – polkovnik
Nağıyev Sahib Novruz oğlu – general-mayor

“Vətən uğrunda” medalı ilə

Aşurov Mönsüm Yaqub oğlu – polkovnik
Bayramov Abbas Musa oğlu – polkovnik
Eynullayev Tağı Bahadır oğlu – polkovnik
Hüseynov Şahin Cəlal oğlu – polkovnik
Kazimov Füzuli Şahsuvar oğlu – mayor
Məmmədov İlqar İsmayıl oğlu – polkovnik
Rzayev Araz Sabir oğlu – polkovnik
Sultanov Samir Sultan oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Abbasov Asif Nuru oğlu – polkovnik
Cəfərzadə Samir Həşim oğlu – mayor
Əliyev Anar İsmayıl oğlu – kapitan
Əliyev İlham Nəriman oğlu – polkovnik
Kazimov Şahin Yunsur oğlu – polkovnik-leytenant
Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant
Məmmədov Rövşən Cahangir oğlu – polkovnik
Teymurov Elşad Elşən oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Polad Fərrux oğlu – polkovnik
Babayev Arif Vəqif oğlu – polkovnik
Bayramov Gəray Sabir oğlu – mayor
Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru
Həsənov Samir Tələt oğlu – polkovnik
Hüseynli Fərid Zəmin oğlu – kapitan
Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant
Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant
Məmmədov Fuad Fəmil oğlu – mayor
Məmmədov Tural Bəşad oğlu – kapitan
Səfərov Ramazan Zakir oğlu – mayor
Vəliyev Heydər Vəli oğlu – mayor.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

İraq Respublikasının Prezidenti zati-aliləri cənab Bərham Salehə

Hörmətli cənab Prezident,

Dəclə çayında bərinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri mənə son dərəcə kədərli idi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 mart 2019-cu il

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədli oğlu Bağirova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Md. Əbdül Həmidə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi verirəm.

Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

Bələ bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2019-cu il

T.Ə.Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi

məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

A.A.Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2019-cu il

Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

□ **Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummillili lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərfərlə yazıblar.**

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kazinform agentliyinin xüsusi müxbirinə müsahibəsində söyləyib.

Əli Həsənov deyib: “Birmənalı şəkildə demək olar ki, Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni

həyatında son 30 il ərzində baş vermiş bütün müsbət dəyişikliklərdə həlledici rol məhz N.Nazarbayevə məxsusdur. Qazaxıstan onun müdrik siyasəti nəticəsində beynəlxalq siyasətin nüfuzlu aktoruna, sürətlə inkişaf etmiş və dünyanın aparıcı iqtisadiyyatları sırasına qoşulmağı hədəfləyən sənaye



ölkəsinə çevrilib.

Nursultan Nazarbayevin bütün fəaliyyəti öz xalqının rifahına xidmətə həsr olunub. O, həmçinin sadəcə qazaxların deyil, türk-müsəlman dünyasının tanınmış siyasi xadimidir. Buna görə də əminlik ki, N.Nazarbayevin qəbul etdiyi növbəti qərar da qazax xalqının taleyində müsbət addım olacaqdır”.

Ə.Həsənov vurğulayıb: “Azərbaycan inanır ki, bu qərar qazax xalqının firavan gələcəyini təmin edəcək. Şübhəsiz ki, Azərbaycan dövləti Qazaxıstanla, onun formalaşmağa olan yeni rəsmi strukturları ilə dostluq, tərəfdaşlıq kursunu bundan sonra da davam etdirəcək”.

AZƏRTAC

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

□ **Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı əsərləri Buxarestdə rumın dilində çap olunub.**

Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Kitabın rumın dilinə tərcüməsinə məsul Vaqif Həsənovdur.

Mənbələrə əsasən kitabda təsdiq edilir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Kitabda göstərilir ki, XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra, erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparılıb.

Ümumiyyətlə, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar

siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrevan quberniyası ərazisində, Zəngəzurdə, Naxçıvanda, Şərurdə, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi elmi mənbələrə əsasən tədqiq edilir.


Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Bununla yanaşı, əsərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Müəllif göstərir ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu

işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, bu illərdə Ermənistan Azərbaycanına qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüduqlarından kənara çıxaraq daha 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğal edib. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı öldürülüb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib.

Xüsusilə əsərdə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmış ən ağır cinayətlərdən biri kimi seçiyəndirilir. Əsərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin tarixinə nəzər salınıb, Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblər göstərilir.

Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması,



Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, xüsusilə, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Həmçinin, kitabda Xocalı soyqırımının tanınması ilə bağlı indiyə kimi qəbul edilən sənədlər də öz əksini tapmışdır.

Əsərdə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xırosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlardan heç də geri qalmır və adıçəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.

Kitab Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılmasına və işğal olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC


"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb

□ **ABŞ-da çıxan "The Washington Times" qəzetində amerikalı siyasi şərhçi, Beynəlxalq Münasibətlər Şurasının üzvü Monika Kroulinin Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərindən bəhs edən məqaləsi dərc olunub.**

ABŞ şərhçilərindən ibarət nümayəndə heyətinin tərkibində bu yaxınlarda Bakıda olmuş M.Krouli yazır ki, ölkədə vüsət alan tikinti bumu XX əsrin hüduqlarındakı Texasi xatırladır. Lakin bu bum ayfonların, "Starbucks" kafesinin və Bakı küçələrində "Uber"-in olması ilə müşayiət edilir.

Azərbaycanda bütün söhbətlər enerji sektoru - neft, təbii qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələri ilə bağlıdır. Neft-qaz sahəsi Azərbaycanın ümumi daxili məhsulunun 41 faizini və onun ixracatının 90 faizini təşkil edir. M.Krouli yazır ki, sovet hakimiyyətinin onilliklər boyu sürən əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirildiyi kapitalizm özünə möhkəm yer edib.

Müəllif vurğulayır ki, bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpek Yolu - Asiyadan İrana və Avropaya qədim ticarət yolları Azərbaycanından keçib. Bu gün Yeni İpek Yolu yaradılır. Krouli məqaləsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun onunla söhbətində səsləndirdiyi fikirlərə də yer ayırır. Qeyd edir ki, bu İpek Yolunda Şərqi Asiyayın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərbi bazarları ilə birləşdirən müasir neqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. O vaxt olduğu kimi, indi də Azərbaycan bu ticarət yolunun mərkəzi stansiyasıdır. Xəzər dənizinə çıxışının olması ölkəyə enerji resurslarının global



axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verir.

Sonra Krouli SOCAR-in vitse-prezidenti Elşad Nəzirova görüşündən, Səngəçəl terminalına səfərindən söz açır. Yazır ki, Xəzər dənizinin nəhəng enerji resursları Aralıq dənizi hövzəsinə "səyahətinə" "British Petroleum" şirkəti ilə əməkdaşlıq şəraitində idarə olunan bu terminaldan başlayır. Azərbaycan enerji resurslarının Avropaya ixadılının şəxələndirilməsinə xüsusi töhfə verir.

Müəllif Azərbaycanın iqtisadi nailiyyətlərinə münasibət bildirərək, ölkə iqtisadiyyatının şəxələndirilməsinin

əhəmiyyətindən, ölkə rəhbərliyinin aqrar biznesi inkişaf etdirmək və xarici investisiyalar cəlb etmək səylərindən yazır. Vurğulayır ki, neft-qaz sahəsinin üstünlük təşkil etməsinə baxmayaraq, hökumət bərpa olunan enerji mənbələrinə, o cümlədən külək enerjisinə sərmayə yatırır.

Monika Krouli fikrini belə tamamlayır: "Azərbaycanın coğrafi mövqeyi onun təkcə iqtisadi sahədə iri aktor olmasına deyil, geostrateji aktor olmasına da geniş imkanlar açır. Azərbaycan İslam dünyasında ilk demokratik, dünyəvi və parlamentli respublika və dünyada qadınlarla seçki hüququ vermiş ilk ölkələrdən biri olub. Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır. Belkə də bu, Azərbaycanın neft və qazdan daha dəyərli məhsuludur”.

Yusif BABANLI,
AZƏRTAC-in xüsusi müxbiri

Vaşinqton

Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xanım Dariqa Nazarbayevanı Qazaxıstan

Respublikası Parlamenti Senatının sədri seçilməsi münasibətilə təbrik edib.

AZƏRTAC

“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb

□ **Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.**

Məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensialı malik olduğu vurğulanıb.

“Qafqazın güclü iqtisadi ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, - deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.

Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.

“Azərbaycan inkişafda olan güclü ölkədir”, - deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şəxələndirdiyini diqqətə çatdırıb.

Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.

Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika,



Mehriban Aliyeva, la vice-présidente de l'Azerbaïdjan s'est rendue en France à la mi-mars pour discuter des partenariats Franco-Azerbaïdjanais. L'occasion de revenir sur un pays au fort potentiel économique, notamment dans le luxe, avec qui la France entretient des relations historiques.

par Hélène Cougnot



photo: Mehriban Aliyeva, Vice Présidente d'Azerbaïdjan avec Edoard Philippe, Premier Ministre français

Comment en effet pourrait-on se passer de relations économiques, politiques et culturelles, avec l'un des nouveaux dragons de la région du Caucase, l'Azerbaïdjan ? L'exagone l'a bien compris : le monde a besoin de pays stables, et de moteurs régionaux. Il est donc nécessaire de favoriser les échanges bilatéraux avec des pays en forte croissance, partis de rien il y a encore trente ans. La situation géographique de l'Azerbaïdjan, en fait un pivot régional fondamental : coïncé entre l'Arménie, l'Iran, la Turquie, la Géorgie et la Russie, Bakou a tout intérêt à avoir une économie solide.

ticaret, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrin inkişafından danışılıb.

Azərbaycanın dünya iqtisadi rəqəbətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcmnin aşağı olduğu, bütün neqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb.

Böyük İpek Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.

Məqalədə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub.

Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri

müzakirə edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.

Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.

Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.

Şəhla AĞALAROVA,
AZƏRTAC-in xüsusi müxbiri

Paris

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Vyanada görüşü keçiriləcək

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr apar-

maq məqsədilə martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib

□ **Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.**



AZƏRTAC xəbər verir ki, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahi insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun pre-



zidenti Mehriban Əliyevanın dəmi diqqət və qayğısı ilə əhatə olduğunu söyləyib.

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Elmi ictimaiyyətin nümayəndələri ulu öndərin məzarını ziyarət ediblər



□ **Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasında "Elm günü" təsis edilib. Sərəncama əsasən, hər il martın 27-də bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.**

AZƏRTAC xəbər verir ki, "Elm günü" ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, vitse-

prezidentləri, akademik-katiblər və elmi müəssisələrin rəhbərləri martın 27-də Fəxri xiyabana gələrək, xalqımızın

ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib, məzarı önünə ekilil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.

Rusiya və Azərbaycan eyni dildə danışır

□ **Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində bildirib ki, Rusiya ilə Azərbaycan arasında dil maneəsinin olmaması dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edir.**



-Nataliya Rudolfovna, Sizin fikrinizcə bütün post-sovet məkanında rus dili nə üçün məhz Azərbaycanda öz güclü mövqeyini qoruyub saxlaya bilib?

–Ölkələrimizin illər boyu bir dövlət çərçivəsində yaşaması sayəsində onların arasında özünəməxsus münasibətlər formalaşmışdır. Əlamətdar haldır ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bu respublikada rus dili öz mövqeyini itirməyib. Mənim fikrimcə, bu məsələdə ümummilli

təhsil almış məktəblilər Rusiya Universitetlərinin Bakıdakı filiallarında oxuyur və ya Rusiya ali məktəblərini seçirlər. 2018-ci il üçün olan məlumata görə, Rusiya ali məktəblərində təqribən 11,5 min azərbaycanlı təhsil alır. Rus dilində təhsil almış gənclər ciddi rəqabət üstünlüyü əldə edirlər, çünki belə gənclər təkcə öz vətəninə deyil, MDB ərazisində fəaliyyət göstərən xarici şirkətlərdə də asanlıqla iş tapa bilərlər.

-Bəs paralel olaraq rusiyalı gənclərin Azərbaycan dilini öyrənməsi prosesi nə dərəcədə fəal surətdə həyata keçirilir?

–Rusiyada Azərbaycan mədəniyyəti mərkəzləri uğurla fəaliyyət göstərir. Həmin mərkəzlərin nəzdində Azərbaycan dili kursları yaradılıb, bu kursların müdavimlərinin sayı daim artmaqdadır. Rusiyanın bir sıra ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Moskva Dövlət Linqvistik Universitetinin, Hərbi Universitetinin, Federal Təhlükəsizlik Xidməti Akademiyasının, Rusiya Dövlət Sosial Universitetinin, Federal Təhlükəsizlik Xidməti Akademiyasının tədris proqramlarında Azərbaycan dili yer alıb. Onu da qeyd etmək lazımdır ki, tələbələr Azərbaycan dili ilə yanaşı Azərbaycanın etno-

logiyasını, tarixini, coğrafiyasını, mədəniyyətini və müasir Azərbaycanda cərəyan edən siyasi prosesləri də öyrənirlər. Onların çoxu Azərbaycanca keçirilən elmi konfransların iştirakçıları kimi və ya sadəcə tələbə mübadiləsi üzrə bu ölkəyə səfərlər edir, bu isə həm təhsil almaqda, həm də dostluq əlaqələri yaranmasında onlara kömək edir.

Belə tələbələr ölkənin ruhunu duyaraq bir növ "mədəni təsir agentlərinə" çevrilir, Azərbaycanı öyrənməyin, bu ölkə ilə dostluq etməyin vacibliyini öz yaşadılarında da başa salırlar. Hazırda ölkələrimiz faktiki olaraq çox cəhətdən vahid təhsil məkanı formalaşmasına yaxınlaşıblar.

-Sizin fikrinizcə, ali məktəblərdə incəsənətin müxtəlif növləri üzrə qarışıq kurslar yaradılması nə dərəcədə səmərəli olar?

–Şərq ilə Qərbin qovuşduğu yerləşən Azərbaycan və Rusiya müxtəlif mədəniyyətlərin təsirinə məruz qalıblar. Bu mədəniyyətlər öz aralarında qaynaq-ıq-qarışmaqla xalqlarımızın mənəvi dünyagörüşünə çox orijinal və bənzərsiz elementlər daxil ediblər. Mən dəfələrlə müşahidə etmişəm: müxtəlif etnoslara, müxtəlif dillərə və mədəniyyətlərə mənsub olan insanlar eyni məkanda qarşılıqlı fəaliyyət göstərəndə onların dil baxımından orta, mentallığı baxımından fərqli mühitdə birgə olması yaradıcılıq prosesinə yalnız kömək edir. Teatr mühitində birgə tamaşa qoyulması və ya tələbə birliklərində ortağ sərgi layihəsinin həyata keçirilməsi məqsədlə yaradılmış qarışıq kurslar xüsusilə uğurlu olur. Beləliklə, hamı üçün anlaşıqlı olan incəsənət dili formalaşır, ortağ mədəni kod qorunub saxlanılır. Bu yaxınlarda biz görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin anadan olmasının 100 illiyini qeyd etdik. Bu gün həm Rusiyanın, həm də Azərbaycanın fəxri olan musiqiçilərin bütöv bir pleyadasını yetişdirmiş Qarayevin fəaliyyəti Sizin bu sualınıza ən yaxşı cavabdır.

-Ortaq dil Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə necə kömək edir?

–Bunun çox müsbət təsiri var! Bu, teatr və kino sənəti sahəsində birgə forumları və festivalları maneəsiz keçirməyə, rusiyalı artistlərin Azərbaycana və əksinə, Azərbaycan incəsənət xadimlərinin Rusiyaya qastrol səfərlərini təşkil etməyə imkan verir. Bakıda Moskva Günləri çox böyük eks-səda doğurdu. Rusiyanın görkəmli artistlərinin, o cümlədən azərbaycanlılar tərəfindən çox sevilen aktrisalardan birinin – İrina Muravyovanın qastrolları həmin tədbirin mühüm tərkib hissəsi oldu. Rusiyanın paytaxtında "Azərbaycanın payız töhfələri" adlı birinci festiva-

lın keçirilməsi isə Moskva sakinlərinə Azərbaycanın milli mətbəxi, musiqi və ifaçılıq mədəniyyəti ilə təmasda olmaq üçün gözəl bir imkan yaratdı. Ümumiyyətlə Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyinin və Bakıdakı Xalça Muzeyinin birgə səyi ilə təşkil edilmiş unikal "Yeddi gözəl" sərgisi keçirildi: Azərbaycan mədəniyyəti xalçaçılıq, zərgərlik və miniatur sənətinin, milli klassik musiqi, klassik rəqs və müasir incəsənətin sintezi şəklində tamaşaçılara təqdim edildi.

-Siz bu fikirlə razısınız ki, 2018-ci il Rusiya ilə Azərbaycan arasında humanitar münasibətlər üçün çox cəhətdən xüsusi bir mərhələ oldu?

–Humanitar əlaqələr ölkələr arasında mehriban qonşuluq münasibətlərinin ən mühüm tərkib hissəsi, bir növ indikatorudur: elm, təhsil, incəsənət sahəsində əməkdaşlıq nə qədər fəal olsa, xalqların bir-birinə marağı bir o qədər artır, onlar həm böyük siyasət səviyyəsində, həm də gündəlik həyatda bir-birini daha yaxşı başa düşürlər. Keçən il Rusiya-Azərbaycan mədəni əməkdaşlığı yeni pilləyə yüksəlib: Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəni Forumunun davətli qonağı statusu alıb və iki ildən sonra respublikanın ən yaxşı teatrları, məktəbləri və muzeyləri bu gün Azərbaycan mədəniyyətinə xas olan ən müxtəlif və zamanın sınağından çıxmış dəyərləri ölkəmizə gətirəcəklər. Təqribən bir ay bundan əvvəl Rusiya Dövlət Dumasında keçirilmiş "Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqu əsaslı" mövzusunda dəyirmi masa, mənim fikrimcə, daha bir mühüm hadisə olub. Həmin tədbirin aparıcısı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, mədəniyyət sahəsində dövlətlərarası strategiya yaradılması zəruridir, çünki zaman özü humanitar dialoqa yeni yanaşmalar tələb edir, ortağ dilə əsaslanan birgə təhsil və yaradıcılıq layihələri isə dövlətlərimiz arasında qarşılıqlı fəaliyyəti daha yüksək səviyyəyə çatdıracaq.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 118

"Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"nin təsdiqi edilməsi haqqında
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu-nun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr

Bakı şəhəri, 19 mart 2019-cu il

tarixli 454 nömrəli Fərmanının 1.5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**
"Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi" təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibə verib.**


Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə, problemin həlli yollarına, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına dair mühüm məsələlərdən bəhs olunub.

Azərbaycan tərəfinin Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara həmişə hazır olduğunu diqqətə çatdıran Hikmət Hacıyev vurğulayıb ki, 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq. Bildirilib ki, Ermənistan işğal edilmiş Azərbaycan

ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. Bu yolverilməz halın qarşısı alınmalıdır. Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədalətli bərpə etmək lazımdır. Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə sülh şəraitində yaşamaqda maraqlı olmalıdır. Müsahibədə, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edilib.

Sabir ŞAHTAXI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara



Moskva Hökumətinin nümayəndə heyəti Bakıda səfərdə olub



□ **Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəvəti və Azərbaycan da İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatı dəstəyi ilə Moskva Hökumətinin Ticarət və Xidmətlər Departamenti rəhbərinin müavini Denis Kostornoyun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işğar səfərdə olub.**

Ticarət nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycan məhsullarının Moskvada satışının bun-

dan sonrakı imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Səfər zamanı bir sıra Azərbaycan şirkətlərinin

nümayəndələri ilə görüşlər keçirilib, həmçinin öz məhsullarını Rusiya bazarlarına çıxarmaqda maraqlı olan azərbaycanlı istehsalçıların iştirakı ilə dəyirmi masa təşkil edilib.

Səfər çərçivəsində keçirilən dəyirmi masada nümayəndə heyətinin üzvləri Moskvada həyata keçən geniş festival proqramı barədə, həmçinin Heydər Əliyev Fondu tərəfindən 2018-ci ilin oktyabrında Moskvanın Tverskaya meydanında təşkil edilən "Azərbaycanın payız nemətləri" festivalının yekunları barədə danışıblar. Festivalın ən mühüm praktik nəticələrindən biri Azərbaycanın Ticarət Nümayəndəliyindən Rusiyada "Azərbaycan nemətləri" mağazalar şəbəkəsinin yaradılması layihəsinin icrasına başlanmasdır. Vurğulanıb ki, "Azərbaycanın payız nemətləri" festivalının hər

il keçiriləcəyi barədə qərar qəbul edilib və artıq qarşı ilin sentyabrında növbəti festivalın təşkil edilməsinə hazırlıqlar başlanılıb.

Azərbaycan sahibkarlarına, həmçinin Moskvada daimi fəaliyyət göstərən regional və regionlararası yarmarkalar, onların öz məhsullarını satması məqsədilə istifadə edə biləcəkləri imkanlar barədə ətraflı məlumat verilib.

Görüş iştirakçıları Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi tərəfindən əlaqələndiriləcək görüşləri davam etdirmək barədə razılığa gəliblər. Gərgin iş rejiminə baxmayaraq, nümayəndə heyətinin üzvləri Bakının görməli yerlərində - Heydər Əliyev Mərkəzində, Azərbaycan Xalça Muzeyində, atəşpəstərlər məbədi - "Atəşgah"da olub, İçərişəhəri gəziblər.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

"Alim ədiblərimiz və ədəbiyyatda elm"

□ **Müstəqil Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi dövlət siyasəti proqramına elm sahələrinin tərəqqi və təbliği, dünya elminə integrasiyası yolunda görülən genişmiqyaslı işlər də daxildir.**

2016-cı ildə "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi təminat verilib. Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq 27 mart tarixinin "Elm günü" kimi qeyd olunması isə Azərbaycanın elmi ictimaiyyətinə, onun nailiyyətlərinə göstərilən yüksək diqqət və etimadın göstəricisidir.

Azərbaycan ədəbiyyatının qədim olduğu qədər də zəngin xəzinəsinə, artıq 80 ildir ki, dünyaya sevdiren, ardıcılıq tədqiq edən A.M.E.A Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də "Elm günü" elmi sessiya və ədəbi-bədii tədbirlər qeyd olundu. Muzeyin direktoru akademik Rafail Hüseynov tədbiri "Elmi seir, şəirdə elm və alim şairlərimiz" adlı mürəzzə ilə açaraq Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin seir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinə də mahir bilicisi və Azərbaycan bədii fikrinin həm də nücum, riyaziyyat, tibb, fəlsəfə kimi dünya elmlərinin də açarı olduğunu qeyd etdi. Alim vurğuladı ki, bayramların içində insana ruhən yaxın olan ən gözəl günlərdən



biri də "Elm günü"dür. Nizami Gəncəvi hələ on ikinci əsrdə yazırdı:

Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.

O qeyd etdi ki, Hüseyn Cavid də "Peyğəmbər" əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s.) elmlə bağlı fikirlərini nəzmə çəkmişdi. Həmin parçada bütün insanların bərabər olduğu, onların mali, mülkü, sərvəti ilə deyil, yalnız ağılı, savadı ilə birinin digərindən üstünlüyü diqqətə çatdırılıb.

Əgər xilqətdə bəşər birsə, yəna, Dost deyil, bilməyən əsla bilənə. Kisi irfan işığında parlar, Şübhəsiz, bilgide Allah gücü var.

Akademik xüsusi olaraq diqqətə çatdırı ki, hər bir insan ömrü boyu çalışmalı, öyrənməlidir. Əgər hər kəs öz peşəsini yaxşı öyrənsə, həmin sahənin bilicisi sayılır.

R.Hüseynov bildirdi ki, Nizami Gəncəvi, Fələki Şirvani, Nəsrəddin Tusi,



İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Zülfüqar Şirvani, Mirzə Fətəli Axundov və bir çox şair və yazıçılarımızın əsərləri elmi bliklərlə zəngindir. Bunların bəziləri bədii əsərlər içərisində elmi fikirləri, bəziləri isə nəzmlə müxtəlif sahələrə aid olan bilgiləri öz əsərlərində biza çatdırıblar.

Muzeyin direktoru Prezident İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan olunduğunu xatırladı. Bildirilib ki, xalqımız dahi şair, filosof Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd edir. Bununla bağlı Azərbaycanın müxtəlif guşələrində Nəsimiyə həsr olunan tədbirlər keçirilir.

Tədbirdə klassik şairlərimizin həyat və fəaliyyətini əks etdirən sərgi, həmçinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdlərinin ifasında Seyid İmadəddin Nəsiminin qəzəllərinə həsr olunmuş ədəbi-bədii kompozisiya da nümayiş olundu.

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

Azərbaycanın milli təhlükəsizlik orqanlarının keçdiyi çətin, eyni zamanda, şərəfli və fədakar yol çoxəsrlilik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşdan asılı olmayaraq bütün zamanlarda təhlükəsizlik orqanlarının fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan milli təhlükəsizlik orqanlarının iştirakı ilə keçirilən belə tədbirlər bu baxımdan yalnız orqanın işçiləri üçün deyil, bütün ictimaiyyətimiz üçün, gənclər üçün də əlamətdardır. Belə ki, təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı siperidir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Müstəqilliyini bərpa etməsindən cəmi iyirmi səkkiz il keçməsinə baxmayaraq, Azərbaycanın təcrübəsi sübut edir ki, milli maraqların qorunması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə təhdidlərin qarşısının qətiyyətlə alınması sabitliyin, vətəndaş həmrəyliyin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqilliyimizlə bərabər böyüyən və inkişaf edən Azərbaycan milli təhlükəsizlik orqanları 100 illik şanlı tarixə malikdir.

Ölkənin milli təhlükəsizliyinin təmin olunması dinamik inkişafın mühüm şərtidir

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğurdu. Ölkənin xaricdən işğal qarşısında qalması təhlükəsizlik aspektlərinə xüsusi diqqət yetirməyi tələb edirdi. 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzalıdıqları əmrilə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirimeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bundan sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü.

Təsədüfi deyil ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə erməni millətçilərinin Azərbaycana qarşı ərəzi iddialarının və Azərbaycanlılara qarşı soyqırımı siyasətinin, həmçinin ölkə daxilində müxtəlif xarakterli təxribatların qarşısının alınması ilə başladı. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək işlərini davam etdirmək mümkün olmadı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikanın digər dövlət strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti sovet ideologiyasının tələblərinə uyğun formalaşdırılmış, bütövlükdə Sovet İttifaqının maraqlarına xidmət etmişdi. Azərbaycanın müstəqilliyi, milli təhlükəsizliyi haqqında düşüncələr təqib olunur, gedər-gəlməzə göndərilirdi. 1920-30-cu illərdə kimin evindən quran çıxırdısa ona panislamist, kimin evindən Türkiyəyə aid kitab tapılırdısa ona pantürkist damğası vurulurdu. Qabaqcıl ziyalılar repressiya olunurdular. Ölkədə bir NKVD xofu var idi. Vətənimizi erməni təəcüüzündən qoruyan Sultan bəy, Xosrov bəy qardaşları, milli ruhlu vətənpərvər ziyalılarımız olan H.Cavid, Ə.Cavad və başqaları ölkədən didərgin salınmış və yaxud repressiyanın qurbanı olmuşlar. Bir qrup gənc yazarlarımız canlarını repressiya tüğyanından xilas etmək naminə məddahçılıq edir və yaxud da bu yola məcbur edildilər. Qabaqcıl ziyalılar əvvəlcə gözəndə salınır, sonra isə repressiya olunurdular.

Sonrakı illərdə təhlükəsizlik orqan-

larında cəsəretli və ədalətli milli kadrların sayı tədricən artmağa başladı. Azərbaycanın təhlükəsizlik orqanlarında belə şəxslər sırasında xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə qeyd olunmalıdır. Belə ki, respublika təhlükəsizlik orqanlarında milli mənaflərə xidmət strategiyasının əsası ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradılmışdı. Həmin illərdə gələcək milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır.

Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkərlilik, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan vermişdir. Tədricən tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış insanların hüquqi və mənəvi bəraət alması istiqamətində məqsəd-yönlü işlər görülməsinə başlandı. İftixar doğuran həlaldır ki, bu prosesdə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanları sırasında öz xalqına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Sırası gələndə DTK-nın sədri vəzifəsinə və general rütbəsinə yüksəlmiş Heydər Əliyevin xalq və Vətən qarşısında ən misilsiz xidmətlərindən biri, Azərbaycan xalqının milli genofondunu, milli-mədəni irsini xilas etməyə, onu qoruyub saxlamağa çalışması və bütövlükdə buna nail olmuşdur.

Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Bu dövrdə respublika dövlət təhlükəsizlik orqanları milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başlayıb. Heç kəsə sirr deyil ki, həmin dövrə qədər bu orqanlarda əməkdaşların 80-90 faizini başqa millətlərin təmsilçiləri təşkil edirdi. Bu səlahiyyətli orqanda özlərinə "isti yuva" salmış ermənilər, daşnak tör-töküntüləri milli genofondumuzı məhv etmək üçün dəridən-qabıqdan çıxırdılar. Məhz Heydər Əliyev bunların qarşısını qətiyyətlə aldı, çox məharət və ustalıqla təmizləmə prosesini həyata keçirdi. Həmin dövrdə təhlükəsizliyin təminatında respublikamızın və xalqımızın maraqlarının ön plana çəkilməsi, qorunması və milli özünüdərkini dirçəldilməsi məqsədilə və ümumən

Azərbaycanın gələcəyinə hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir.

Milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc əməkdaşların keçmiş SSRİ-nin xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, ümumiyyətlə, milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də Heydər Əliyevin bu sahədəki ölümlənməz və milli hisslərə söykənən fəaliyyəti daim böyük ehtiramla xatırlanacaq, onun peşəkarlıq məktəbindən bəhrələniləcəkdir.

Heydər Əliyev hələ sovetlər dövründə bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan dahi şəxsiyyət o vaxt

əməliyyatlarda iştirak etmək məqsədilə könüllülük əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət xüsusi təyinatlı dəstə yaradıldı. Dəstənin bir çox üzvləri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, orden, medal və mükafatlara layiq görüldülər. Lakin 1991-1993-cü illərdə ölkə həyatının digər sahələrində olduğu kimi, təhlükəsizlik məsələlərində də ciddi problemlər, boşluqlar yaranmışdı. Pozucu qüvvələr ölkədə milli-etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, separatizmin və ekstremizmin müxtəlif formaları təzahür etməsinə rəvac verirdilər. Komsomol təşkilatı buraxılmış, gənclər başsız qalmışdılar.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Getdikcə

xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz qarşısındakı xidmətlərinə göstərilən böyük etimadın təəcəssümü idi. Bu sərenamla hər il mart ayının 28-i ölkəmizdə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək, onun müstəqilliyini əbədləşdirmək və təhlükəsizliyini etibarlı təmin etmək üçün təxirə salınmadan xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş dünyagörüşünə və əməliyyat şəraitinə malik milli kadr



iştirakı ilə terror aksiyaları planlaşdırın, həmçinin terrorçu qadın-kamikadzelər hazırlayan dəstələrin fəaliyyətinin qarşısı cinayətə hazırlıq mərhələsində alınmışdır. 2006-cı ilin avqustunda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın dövlət orqanlarında və strateji obyektlərində, habelə izdihamlı, xüsusən, xarici vətəndaşların kompakt işlədikləri və yaşadıkları yerlərdə silsilə terror aksiyaları həyata keçirməyi və bu işdə "kamikadze" qadınlardan istifadə etməyi planlaşdırın ekstremist əhval-ruhiyyəli cinayətkar qrup zərərsizləşdirilmişdir. Həmçinin, 2004-cü ilin oktyabrında beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan, xarici vətəndaşlardan ibarət "Munir qrupu" adlı daha bir təhlükəli cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilmişdir. Mətbuatdan da məlum olduğu kimi, 2005-ci ilin ortalarında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində respublikada bir sıra terrorçuluq aksiyaları təşkil etmək və təxribat-pozuculuq fəaliyyəti aparmaq niyyətində olan daha bir cinayətkar qrup – "Camaat əl Muhahhidun" ifşa olunaraq zərərsizləşdirilmişdir.

Ölkəmizdə keçirilən "Eurovizion-2012" mahnı müsabiqəsi ərəfasində Azərbaycanın bütün hüquq-mühafizə orqanlarının xüsusi plan əsasında məqsədyönlü və əlaqəli şəkildə gördüyü tədbirlər bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terrorçuluq niyyətlərinin qarşısını alınmasına imkan verib. Narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-ədalətli miqrasiya, insan ticarəti, transmilli mütəşəkkil cinayətkarlıq digər növləri ilə mübarizə milli təhlükəsizlik orqanlarının mühüm fəaliyyət istiqamətlərindəndir.

Son dövrlər dünyada cərəyan edən proseslər, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, terrorçuluq, müxtəlif radikal meyillərlə üzlaşmaq təhlükəsi bizdən hərtərəfli diqqəti olmağı tələb edir. Bütün bunlar bizi malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa səfərbər etməlidir. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onlardan asılı olduğunu bir an belə unutmamalıdır.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın gələcəyinə hesablanmış çoxsaylı layihələr və ideyalar həyata keçirilir. Bunların böyük əksəriyyəti məhz gənclərə bağlıdır. Çünki gənclik böyük yaradıcı qüvvə olmaqla, sabaha, inkişafa və tərəqqiyə istiqamətlənmişdir.

Müstəqil Azərbaycan dövləti ulu öndərimizin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində mühüm uğurlara imza atır. Son illərin faktiki göstəriciləri, xalqın rifah halının daha da yüksəlməsi bunu əyani şəkildə təsdiqləyir. Təsədüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Odur ki, indiki mərhələdə təhlükəsizlik məsələləri ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb edir.

Şikar QASIMOV,
Azərbaycan Texniki Universiteti
ictimai fənlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor,
Qafar CƏBİYEV,
tarix elmləri doktoru

Kürdəmirdə təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub

□ **Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə tamaşa ediblər.**

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdəki fəaliyyətindən bəhs edən "Tarixin bir günü və ya bir günün tarixi" adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının əməkdaşlarını təbrik edib. Nətiq vurğulayıb ki, müstəqil

və müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Ötən əsrin 50-ci illərinin ikinci yarısından başlayaraq, Azərbaycan təhlükəsizlik orqanlarında milli kadr potensialının gücləndirilməsinə başlanılıb. Bu, ilk növbədə ümummilli lider Heydər

Əliyevin o dövəmdə təhlükəsizlik orqanlarında fəaliyyəti ilə bağlıdır.

Tədbirdə qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinə qarşı təhdidlər, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı, daxildə ictimai-siyasi sabitliyin pozulması və idarəetmədəki böhran ciddi problemlər yaradırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə tarixi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Bu missiyanın ən mühüm istiqamətlərdən biri də, şübhəsiz, dövlət təhlükəsizliyinin etibarlı təmin olunması, gənc, müstəqil dövlətimizə qarşı yönələn daxili və xarici təhdidlərin zərərsizləşdirilməsi idi.

Bu gün ümummilli liderin siyasi



kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcək üçün sarsılmaz təməl yaradıb. Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 14 dekabr tarixli fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu

təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Çıxışlarda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin əməkdaşlarına gələcək



fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin bir qrup əməkdaşına Kürdəmir Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Azərbaycan qazının Avropaya nəqli daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək



tərəfindən təmin olunacaq. Bu, Bolqarıstanın enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi və bazarda daha ciddi rəqabət baxımından vacibdir".

Teodora Georgiyev-na əlavə edib ki, IGB istifadəyə verildikdən sonra bazarda dəyişikliklər baş verəcək və müştərilər daha rəqabətqabiliyyətli qiymətlərdən yararlanırlar biləcəklər.

"Xalq qəzeti"

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək. Bunu IGB layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

İcraçı direktor qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında münasibətlər enerji sahəsində strateji tərəfdaşlığa əsaslanır. Bolqarıstana bir milyard kubmetr qaz tədarük etməyə imkan verəcək Cənub Qaz Dəhlizi IGB üçün vacib əhəmiyyət daşıyır: "Bolqarıstanda qaz istehlakı ildə 3 milyard kubmetr təşkil edir ki, bunun da 1 milyard kubmetri və ya 30 faizdən çoxu Azərbaycan



AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır.

Nəzərdə tutulan planların reallaşdırılmasına 2019-cu ilin mayında başlanacağı gözlənilir.

Hərəcların Avropa Yenidənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və "Şahdəniz 2"-nin işlənməsi (1 milyard dollar) da var.

"Xalq qəzeti"

Nazarbayevin xarici siyasətini xələfləri davam etdirəcək

Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsi müdrik və uzaqqören addımdır. Bunu Trendə Bakı Politoloqlar Klubunun rəhbəri, siyasət elmləri namizədi Zaur Məmmədov deyib.



Ekspert bildirir ki, N.Nazarbayev hər zaman beynəlxalq və regional əhəmiyyətli məsələlərdə prinsipial mövqe nümayiş etdirib: "Eyni zamanda, Qazaxıstan rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və Azərbaycan sərhədlərinin toxunulmazlığını KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda dəstəkləyib. Bizim üçün Qazaxıstanın

xarici siyasətində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması prinsipinə xüsusi yer verilməsi çox vacibdir".

Z.Məmmədovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə sıx əməkdaşlıq formalaşıb: "Ölkələr arasında enerji və nəqliyyat əməkdaşlığı möhkəmlənir. Buraya Avropa-Qafqaz-

Çin (TRACECA), Trans-Xəzər nəqliyyat marşrutu (Çin-Türkiyə-Avropa), Bakı-Tbilisi-Qars və digər layihələri əlavə edə bilərik".

O xatırladı ki, N.Nazarbayev ümummilli lider Heydər Əliyevlə birgə Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını qoyub: "Ümidvaram ki, bu kurs Nazarbayevin xələfləri tərəfindən davam etdiriləcək".

Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq

Ermenistanda korrupsiyanın tüğyan etməsi hamıya məlum olan faktır və ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə ağır olmasının əsas səbəblərindən biridir. Bunu Trendə açıqlamasında müstəqil iqtisadçı Sergey Volodin deyib.

Ekspertin sözlərinə görə, nə qədər ki, Ermənistan hökumətində Akop Arşakyan kimi məmurlar var, ölkə onilliklər boyunca elə əvvəlki kimi acınacaqlı vəziyyətdə olacaq: "Hələ Sarkisyan rejimi dönməmiş korrupsiya Ermənistanda sosial-iqtisadi həyatın ayrılmaz hissəsinə çevrilməmişdi, lakin yeni hakimiyyətin gəlməsi ilə də faktiki olaraq heç nə dəyişmədi. Buna görə də baş korrupsionerlərin dövləti idarə etdiyi ölkədə hansısa tərəqqidən, firavanlıqdan danışmaq mənəfəsizdir. Belə çıxır ki, baş nazir Paşinyanı indiki vəziyyət tam qane edir, çünki ətrafına korrupsiyaya qurşanmış məmurları yığıb. Buna görə də Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyanın KİV-in böyük narahatlığına səbəb olan iri investisiya layihəsinə veto qoymasına icazə verilməsi təəccüblü deyil".



Ermənistan mətbuatı: "Ermənistan hökuməti ölkəyə investisiya axınına mane olur, elə buna görə də Azərbaycandan xeyli geridəyik"

S.Volodin əlavə edib ki, Ermənistanın investisiyaların həcminə görə regionda sonuncu yerdə olması və Azərbaycanla Gürcüstandan xeyli geridə qalması da gətirən təəccüblü deyil: "Erməni KİV-in də qeyd etdiyi bu fakt göstərir ki, cəmiyyət indiki hakimiyyətin dövründə Ermənistanın sosial-iqtisadi böhrandan çıxmasının çətin olacağı qənaətinə gəlir".

Ekspertin fikrincə, bu gedişlə Paşinyan və ətrafı tezliklə Ermənistan

iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq. Qeyd edək ki, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Lakin Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan layihənin reallaşdırılmasına veto qoyub.



Deputatların dəstəyi olmazsa, "BREXİT" təhlükə altında qalacaq

Egər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr, "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.

Böyük Britaniyanın Baş naziri Tereza Mey deputatlara müraciətində bildirib: "Əgər İcmalar Palatası bu həftə Al-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun müddət haqqında fikirleşməli olacağıq, bu işə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit" in baş tutacağına zəmanət verə bilməyəcəyik".

Baş nazir qeyd edib ki, Böyük Britaniya üçün doğru qərar mayın 22-nə qədər Avropa İttifaqı ilə razılaşmanı imzalayıb Avropa İttifaqını tərk etmək olar.

"Xalq qəzeti"

Elmar Məmmədov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxış edib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına və konfransın təşkilatçılarına minnətdarlığını bildirən Elmar Məmmədov Cənub-Cənub əməkdaşlığının irəliləməsinə önəmli rol oynayan bir sıra məqamlara toxunub. Bildirib ki, Cənub-Cənub əməkdaşlığı sürətli inkişafa öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzlaşdığı çağırışların həllində və onların inkişafına vacib töhfə verən mühüm əhəmiyyət kəsb edən vacib bir proses olaraq artan və dinamik fenomenidir. Qloballaşma və iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri arasında Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası kimi, həm də BMT-nin əsas məqsədi olan inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib şərtə çevilib.

"Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşulmaqla, Azərbaycan hazırda qlobal Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) milli siyasət və proqramlara çevirməklə, milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq üçün səylərini artırır. Inklüziv və dayanıqlı inkişaf

əldə etmək, neftdən asılı iqtisadiyyatdan daha şaxələnməmiş iqtisadiyyata keçid etmək, insan inkişafına davamlı sərmayələr yatırmaq və Azərbaycanın ixrac potensialını tam şəkildə açmaq üçün regional və global bazarlarla daha sıx əlaqələr qurmaq hökumətin əsas prioritet istiqamətləri sırasındadır", - deyərək qeyd vurub.

DİM-lərin və onların regional əlaqələndirilməsinin effektiv həyata keçirilməsini təmin etmək üçün Azərbaycan BMT-nin ölkə ofisi ilə əməkdaşlıq çərçivəsində, milli dayanıqlı inkişaf gündəliyinin implementasiya vasitələrini müzakirə etmək, müvafiq bilik və təcrübə mübadiləsi aparmaq, DİM-lər ilə əlaqədar ən yaxşı beynəlxalq təcrübələri öyrənmək məqsədilə keçən il davamlı inkişaf üzrə Bakı Forumunu təşkil etmişdir. DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsi üzrə məsul olan rəsmilərin, habelə BMT nümayəndələrinə və beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi konfransda, DİM-lərin milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilmişdir ki, bu da bilik mübadiləsi üçün yaxşı bir əsas rolunu oynaya bilər.

BMT-nin ölkə ofisi və BMT-nin Cənub-Cənub əməkdaşlığı ofisi tərəfindən 2016-cı ildə keçirilən "Azərbaycanda Cənub-Cənub və Üçtərəfli Əməkdaşlığın inkişaf etdirilməsi üçün istiqamətlər və imkanlar" üzrə milli qiymətləndirmə göstərir ki, Azərbaycan müxtəlif inkişaf sahələrində, məsələn effektiv ictimai xidmət, təhsil, əmək və sosial müdafiə, gənclərin səlahiyyətlərinin artırılması, miniatürizmə fəaliyyəti və digər sahələrdə öz ekspertizasını bölüşmək üzrə müqayisəli üstünlüyə malikdir.

Elmar Məmmədov qeyd edib ki, son 15 il ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanıb və bu da ölkəni yardım qəbul edən ölkədən donor ölkəyə çevirib. Belə sosial-iqtisadi artım, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişaf dəstək üçün Azərbaycana müraciətlərin artmasına gətirib çıxarıb. Mehriban müdafiələri vaxtında və yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə, 2011-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) yaradılıb.

AIDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğu aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün, insan və institusional qabiliyyətin artırılması, yaxşı təcrübələri həmin ölkələrin milli və strateji planlarına uyğun bir



şəkildə bölüşülməsi vasitəsilə bir çox mexanizmlərdən istifadə edir. Ötən illər ərzində, 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AIDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalalıb: "Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır".

Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) və inkişaf etməkdə olan kiçik ada ölkələri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişaf Yardım (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyatı mənbələr təqdim edir. Onlar həmçinin digər

inkişaf etməkdə olan ölkələrin də onların sıralarına qoşulması və donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər. Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. "Biz, ərazilərimizin 20 faizinin 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirmişdir. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə sərəməli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə,

onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplamışdır.

Xarici işlər naziri deyib ki, donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin genişmiqyaslı regional layihələrin təşəbbüsçüsü olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək", - deyərək Elmar Məmmədov vurğulayıb.

Nazir, Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini söyləyib: "Biz inanırıq ki, Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını və mexanizmlərini müzakirə etmək və müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayında etibarən başlayan Hərəkatın sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərəcəkdir".

Azərbaycan hesab edir ki, bu cür imkanlardan biri inkişaf etməkdə olan ölkələrin gəncləri üçün həyatı boyu təhsil imkanlarının təşviqi və onların inklüziv və bərabərhuquqlu keyfiyyətli təhsil ilə təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə, ötən il ölkəmiz 2018-2022-ci illər üçün tam təqadid proqramlarını qəbul edərək, illik əsasda Azərbaycanın

ali müəssisələrində Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən 40 tələbəyə ali təhsil almaq imkanı yaradıb. Beşillik proqramın insan kapitalının gücləndirilməsinə və İKT və Qoşulmama Hərəkatının ölkələrində dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfə verəcəyi gözlənilir.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan 2030 Gündəliyinin həyata keçirilməsi və ictimai xidmətlərin səmərəli təşviqində yeni texnologiyaların istifadəsinə yüksək əhəmiyyət verir. 2018-ci ildə BMT İnsan Hüquqları Şurası Azərbaycanın təşəbbüsü ilə "Şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin gətirilməsi vasitəsilə İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün insan hüquqları standartlarını qarşılamaz üçün əsas sahələrdən biri kimi ictimai xidmətlərinin mühüm əhəmiyyətini işıqlandırılıb. Bu, həmçinin uğurlu ictimai xidmətlərin göstərilməsinə görə 2015-ci ildə BMT-nin mükafatı ilə təltif edilmiş Azərbaycanın xidmət göstərmə brendi olan "ASAN xidmət" konsepsiyasını təşviq edir və bu xüsusda, Cənub-Cənub əməkdaşlığının ölkələri arasında sahələrdən biri kimi istifadə edilə bilər.

Nazir yekunda xatırladı ki, inkişaf etməkdə olan ölkələr və BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələri arasında güclü tərəfdaşlıq, inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialını açmağa yardımçı olacaq və bütün beynəlxalq ictimaiyyəti bundan faydalanacaq. Bu konfrans, əlbəttə, Cənub-Cənub əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcək.

Azərbaycan xalqı əsrlər özünün milli adət-ənənələrini yaratmış, dövrün, zamanın dəyişməsinə, ağır çətinliklərlə üzləşməsinə baxmayaraq, onu yaşatmış, nəsilən-nəsilə ötürmüş və qoruyub saxlamışdır. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının da təntənəli keçirilməsi müəyyən dövrlərdə çətinliklərlə qarşılaşmışdı. Ancaq xalq bütün çətinliklərə sinə gərmiş və Novruz xalqımızın milli bayramı kimi formalaşmışdır. Novruz xalqımızın əsrlərdən bəri eyni sevgi və təntənə ilə qeyd etdiyi bayramdır. Novruz bayramı həm də ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, sıx vəhdətini nümayiş etdirən, ildən – ilə böyük coşqu ilə qeyd edilən, əhəmiyyətini getdikcə artıran ideyalar məcmusudur.

Əksər müsəlman ölkələrində qeyd edilən Novruz bayramının ölkəmizdəki ənənələr böğçası daha zəngin, daha müşəkkildir. Qürurverici haldır ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilərək, bəşəri status qazanmışdır. Bu status milli adət-ənənələrimizin dünya miqyasında təbliğinin və milli – mədəni dəyərlərimizə beynəlxalq aləmdə verilən yüksək qiymətin bariz nümunəsidir. Təbii ki, həm Novruzun, həm də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində mədəni irsimizin, xalq yaradıcılığının, qədim adət-ənənələrin dünya miqyasında daha əhatəli şəkildə təbliğinə geniş imkanlar yaranmışdır.

Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayram ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə təntənə ilə keçirilməyə başlanmışdır. Bu, Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin ayıni təzahürü idi. Ulu öndər hələ sovet dövlətinin hegemonluğu dövründə demişdir: "Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız xüsusi tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar.

Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kas heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır... Bu bayram çox qədim tarixə malikdir və ecdadlarımızın biza töhfəsi, onlardan qalmış mirasdır... Böyük mədəni gücə malik olan Novruz bayramı ulu ecdadlarımızın biza verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır".

Xalqın təkidli xahişləri ilə ulu öndərin hakimiyyətə qayıdışından sonra Novruz milli dövlət bayramı səviyyəsinə yüksəldilmiş və ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev hər il Novruz bayramında küçə və meydanlara toplaşmış insanlarla görüşür, bayramı onlarla birlikdə keçirir, adət-ənənəmizə uyğun olaraq yumurta döyüşdürür, insanlarda xoş duyğular yaradan, onların yaşamaq, yaratmaq həvəsini gücləndirən bu bayrama daha da yüksək dəyərlər verir. Həmin ənənə ulu öndərin siyasi kursuna sadıqlıq nümayiş etdirən möhtəram Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, mədəni-mənəvi irsimizin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verilir. Hər il Novruz bayramı münasibətilə əfv sərəncamı imzalayan dövlətimizin başçısı minlərlə insana iqiqat bayramı sevinci bəxş edir. Həmçinin bu əziz bayram münasibətilə xalqımıza ünvanladığı təbriklə milli-mənəvi dəyərlərimizə böyük ehtiramını təcəssüm etdirir.

Buiki Novruz həm də ona görə yadda qalan oldu ki, 24 il sakinlərinin yolunu gözləyən



“İqtidar-xalq” vəhdəti SARSILMAZDIR

Cocuq Mərcanlıda möhtəşəm bayram şənliyi keçirildi. Respublikamızın tanınmış ziyalılarından, mədəniyyət və incəsənət xadimlərinin də qatıldığı Novruz şənliyi düşməne göz dağı oldu.

Ölkəmizin rəhbəri ailə üzvləri ilə birlikdə hər il paytaxtda keçirilən Novruz şənliyində iştirak etməklə daim xalqla bir yerdə olması, “iqtidar-xalq” birliyinin sarsılmaz vəhdətini əks etdirir. Biz bu birliyin sarsılmaz vəhdətini son aylar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfərləri zamanı da aydın şəkildə şahidi olduq. Həm ölkə başçısı, həm də birinci xanım onlarla şəkil çəkdirmək istəyən rayon sakinləri ilə səmimi görüşür, hər kəsin bu arzusunun böyük həvəslə yerinə yetirildir.

Martin 19-da Bakıda xalqımızın milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində insanların bir daha dövlət başçısına olan hörmət və ehtiramının şahidi olduq. Bayram

şənliyinin iştirakçıları dövlətimizin başçısını və birinci xanımı hərərətə qarşıladılar. Şənliyə qatılan xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbətləşən dövlətimizin başçısı və Birinci vitse-prezident “Bahar qalası” festivalı ilə tanış oldular. Diqqət çəkən məqamlardan biri də ulu Dədə Qorqudun xeyir-duası oldu. O, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayaraq dedi: “Xoş gəlmisiniz, gəlişiniz bərəkətdir, ruzidir. Elimizdən, obamızdan heç vaxt ruzi-bərəkət əskik olmasın. Uca dağlarımız yıxılmasın, kölgəli ağaclarımız kəsilməsin, gur-gur axan təmiz sularımız qurumasın, çapa-çapda ağ-boz atlarımız büdrəməsin, çarpışanda qılıncımız kütəlməsin, evimizdə cırağımız ruzi daim yansın. Qoy, üçrəngli bayrağımız zirvələrdə dalğalansın, düşmənlərimiz xar, dostlarımız var olsun! Heç kas düşməne möhtac olmasın. Bayramınız mübarək olsun!”

Bahar qızı dövlətimizin başçısına bayram xoşçası təqdim

etdi. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl də Prezidenti və birinci xanımı bayram münasibətilə təbrik etdilər. Kosaanın dövlət başçısına ünvanladığı təbrikdə son vaxtlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, imzalanan sərəncamlar, qəbul edilən qərarlar öz əksini tapdı. Son vaxtlar sosial müavinətlərin, müavinətlərin, müharibə veteranlarına, şəhid ailələrinə verilən pensiyaların artırılmasından, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamından olan razılıq, minnətdarlıq idi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İcərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etmələri, şəkil çəkdirmələri bayram iştirakçılarında xoş ovqat yaradı. Sakinlər də qeyd etdilər ki, İcərişəhərə göstərilən daimi diqqət və qay-

Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir.

**Prezident İlham Əliyevin
Novruz bayramı münasibətilə Azərbaycan xalqına
20 mart 2019-cu il tarixli təbrikindən**

ğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu olduğu qeyd edildi. İcərişəhər sakinləri bütün bunlara görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etdilər.

Prezident İlham Əliyevin Qız qalasının qarşısındakı meydana Novruz tonqalını alovlandırması bayrama xüsusi əhval-ruhiyyə bəxş etdi. İldən-ilə insanlara xoş ovqat bəxş edən Novruz bayramı bu il də yaxşı nəticələrlə qədam qoyub. Prezident İlham Əliyev də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu uğurlardan söhbət açıb. Dövlətimizin başçısı qeyd edib ki, keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən ona böyük etimad, dəstək göstərmişdir: “Bu dəstəyə və inamə görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcağıdır”.

Respublikamızın rəhbəri, həmçinin iqtisadi uğurlardan, iri infrastruktur layihələrin reallaşdırılmasına ölkəmizin böyük təcrübə qazanmasından, Azərbaycanın

Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirilməsindən, üçüncü peykimizin orbitə buraxılmasından – kosmik ənəyinin inkişafından, ölkəmizin uğurlu xarici siyasətindən, beynəlxalq mövqələrimizin getdikcə möhkəmləndirilməsindən, regionların sosial-iqtisadi inkişafının daim diqqət mərkəzində saxlanıldığından söhbət açıb.

Ermenistan–Azərbaycan, Dağlıq Qarabağ münacişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını bildiren ölkə başçısı deyib ki, bu münacişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Dağlıq Qarabağ bizim tarixi diyarıdır və münacişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermenistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri – Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermenistana birmənalı ciddi siq-naldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.

Bahar bayramı münasibətilə xalqımızı təbrik edən dövlətimizin başçısı bu il də uğurla başa vuracağımıza əminliyini ifadə edib və bundan sonra da Azərbaycanın yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcəyini, vətəndaşların sosial vəziyyətinin ildən-ilə yaxşılaşacağını bildirib.

**Əliqışmət BƏDƏLOV,
“Xalq qəzeti”**

Əfv sərəncamı Prezidentin islahatlar proqramının məntiqi davamıdır

Bu sözləri Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilməsi bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə bağlı “Xalq qəzeti”-nə açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlı deyib.

O qeyd edib ki, həyata keçirilən islahatlar proqramı sosial, iqtisadi, siyasi, hüquqi, humanitar sahələri kompleks şəkildə əhatə etməklə paralel şəkildə aparılır. Proses elə yönəldirilir ki, onun təsiri hər bir evdə, ailədə hiss olunur, hər bir vətəndaş bu prosesin nəticəsini öz şəxsinə görə bilir. Bu baxımdan məhbus həyatı yaşayan şəxslərin də nəzərdən qaçırılmasını təbii qarşılanmalıdır. Prezidentin humanitar aksiyaları onun

Prezident İlham Əliyev Azərbaycanın modern dünyanın yeni çağırışlarına uyğunlaşdırılması üçün kompleks proqramlar həyata keçirir. Bu islahatlar imkan verəcəkdir ki, Azərbaycan regionun lider dövləti statusunu qorumaqla yanaşı, yeni nailiyyətlər qazansın, dünyanın modern, inkişaf etmiş ölkələri sırasında öz yerini möhkəmləndirsin.

fəaliyyəti dövründə həmişə olub, sistemli xarakter daşıyıb. İndiki əfv sərəncamı onun imzasıyla icra olunan sayca 33-cü əfv prosediri.

M.Ələsgərlı bildirib ki, sonuncu sərəncamı digərələrdən fərqləndirən məqam onun daha geniş kontingenti əhatə

etməsi, azadlığa çıxanlar sırasında fərqli siyasi düşürgələrin təmsilçilərinin üstünlük təşkil etməsidir. Prezidentin fərqli fikir daşıyıcılarına qarşı humanist davranışları onun gücünün, qüdrətinin, xalq tərəfindən yerli dəstək alınmasını bariz nümunəsi kimi şərh olunur. Təsədüfi deyil ki, sonuncu



əfv sərəncamı həm ölkə içindəki müxalifət partiyaları, həm də beynəlxalq təşkilatlar tərəfindən də pozitiv bəyənətlərlə qarşılanı. Hesab edirik ki, Prezidentin bu addımı ölkədə homrəyliyin daha da artması-na, xalqın Prezident tərəfindən daha sıx birləşməsinə təkan vermiş olaçaq.

**Anar TURAN,
“Xalq qəzeti”**

Erməni əsgərlərin cəzalandırılaraq Dağlıq Qarabağa göndərilməsi bir çox mətləblərdən xəbər verir

□ **Ermenistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.**

E.Nəsirov bildirib ki, Ermənistan ordusunda çox ciddi böhranın yaşandığı haqqında məlumatlar yayılır: “Xüsusilə də Ermenistanda geniş rezonans doğuran hadisə erməni əsgərlərin öz zabitlərinə qarşı qiyam qaldırması ilə bağlıdır. Ermenistanda əsgərlərin öz zabitlərinə etiraz olaraq hərbi hissəni tərk etməsi yerli kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisəyə çevrilib və iş o yərə gəlib çatıb ki, Sarkisyan rejimi zamanı olduğu kimi Ermenistanda yenidən əsgər analarının etirazları başlayıb”. Deputatın sözlərinə görə, diqqətdən yayınmayan digər məqam isə odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin tutulması və onların cəzalandırılaraq Dağlıq Qarabağa cəbhə xəttinə göndərilməsi faktını məhz Ermenistan mətbuatı yayır: “Fikir verirsinizsə, qiyam qaldıran əsgərlərin cəza yeri məhz Dağlıq Qarabağdır. Bununla da növbəti dəfə Ermenistanın Dağlıq Qarabağ münacişəsində iştirakı və Ermenistan hərbi qulluqçılarının bir-başa Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı faktlar Ermenistan mətbuatı tərəfindən dilə gətirilir”.

E.Nəsirov hesab edir ki, bu hadisə çox mətləblərdən xəbər verir: “İlk növbədə onu göstərir ki, təkcə erməni əhalisi ac-yalavac



deyil, eyni zamanda, Ermenistan silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir və əsgər və zabitlər arasında çox böyük uçurum var, bu gün erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır. Belə bir əsgərdə hansı döyüş ruhu ola bilər? Bu, Ermenistan rəhbərliyi üçün çox ciddi siq-naldır: əgər vəziyyət belə davam edərsə və Ermenistan rəhbərliyi Dağlıq Qarabağ münacişəsinin həlli ilə bağlı tezliklə konstruktiv mövqeyə ortaya qoymazsa, istisna deyil ki, çox uzaq olmayan bir perspektivdə, ümumiyyətlə, Ermenistanın ali baş komandanı silahlı qüvvələrsiz qala bilər və yaxud silahlı qüvvələrin olması belə nominal xarakter daşıyar”.

Deputat vurğulayıb ki, heç bir döyüş ruhunun, əsgərin zabita heç bir etimad və etibarının olmadığı ordu əslində ordu sayılmaz.

Ermenistan atəşkəs rejimini 24 dəfə pozub

□ **Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermenistan Respublikası Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcəvan rayonunun Berkəber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqələrdən Qaxaz rayonunun Qızılcacılı, Cəferli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Acarlı, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdən də ordumuzun mövqələri atəşə tutulub.

AZƏRTAC

Erməni əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlu üzərində qurduğu aldadıcı oyunları alt-üst edir

□ **Ermenistan hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, orduda fərarilik, nizamnamədənəkar hərəkətlər, əsgərləri hərbi işdən kənar sahələrdə, şəxsi həyətlərdə nökr kimi işlətmək, ölüm faktları və başqa bu kimi hallar həmişə olub, bu gün də davam edir. Bunu “Bakı xəbər” qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev Ermenistanda hərbi hissələrdən birində qiyama cəhdə münasibət bildirərkən deyib.**

Onun sözlərinə görə, Ermenistanda əsgər anaları uzun müddətdir etiraz edir və hərbi-siyasi rəhbərliyin siravı əsgərlərə münasibətdə qeyri-insani və istismarçı fəaliyyətlərini ifşa edirlər: “Hələ 90-cı illərin sonlarından başlayaraq “əsgər anaları” etiraz hərəkatının indiyə qədər davam etməsi orduda dağılma və özbaşınalıqlar tendensiyasının getdikcə gücləndiyindən xəbər verir. Ermenistan ordusunda əsgərlərin etirazları öz məzmununa görə çoxcəhətli. Ancaq işğalçı ölkənin ordusunda ən güclü etiraz və narazılıq dalğası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmətlə bağlıdır. Orduda bu xarakterli əsgər etirazları əslində son illərin təzahürüdür və belə bir prosesin başlanması Azərbaycanın dünya miqyasında apardığı daqiq diplomatıya sayəsində Ermenistanın təcavüzkar siyasətinin mahiyyətinin tam açılma-



sı ilə bağlıdır. İndi bütün dünyada və Ermenistan cəmiyyətinin özündə mütləq əksəriyyət yaxşı başa düşür ki, Dağlıq Qarabağ işğal edilmiş bölgədir, Azərbaycana məxsusdur, gec-tez geri qaytarılacaq və bu səbəbdən erməni gənclər arasında işğal edilmiş torpaqlarda xidmət əleyhinə etirazlar kəskinləşir. Ermenistanda son günlər baş qaldıran açıq qiyam halları həm də gənclərin təcavüzkar siyasətin

gələcəyinə ümitsiz yaşamasının nəticəsidir və göstərir ki, yeni baş nazir Paşinyan da erməni ordusunu keçmiş hakimiyyətlərdən miras qalmış dağıdıcı və tənəzzül proseslərindən xilas edə bilməyib”.

Ekspert bildirib ki, erməni ordusunda qiyam xarakterli əsgər narazılıqları hərbi intizamsızlıq, zabitlərin onlara gəlir mənbəyi kimi baxması, ölkədəki ümumi iqtisadi böhran və dövlətin açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir: “Hadisələr orduda etirazları qiyam və digər müxtəlif formalarda getdikcə güclənəcəyini deməyə ciddi əsas verir. Ermenistan ordusunda etirazların artması Paşinyanın bir müddət əvvəl atdığı məlum populist addımın da tam iflası sayıla bilər. Belə ki, Paşinyan öz oğlunu populist müləhizələrlə işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmətə göndərəndə bu hadisənin erməni gəncləri Azərbaycanın işğal altındakı ərazilərdə xidmətə həvəsləndirəcəyini, habelə neqativ proseslərin qarşısını alacağını düşünmüşdü. Bu gün qiyamçı əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlunun üzərində qurduğu aldadıcı oyun ssenarilərinin alt-üst olduğunu göstərir

və bir daha təsdiqləyir ki, erməni gənclər Azərbaycanın işğal edilmiş ərazilərində qətiyyətlə xidmət etmək istəmirlər”.

A.Quliyev vurğulayıb ki, cəzalandırılmış əsgərlərin Dağlıq Qarabağa göndərilməsi və burada hərbi xidmətə məcbur edilməsi Ermenistanın işğalçılıq və təcavüzkarlıq siyasətinin sonadək ifşa olunduğunun bariz göstəricisidir: “Bu gün erməni ordusu içərisində dövlətin təcavüzkar siyasəti əleyhinə etirazların üzə çıxması və güclənməsi Azərbaycan dövlətinin hərtərəfli siyasətinin böyük nəticəsi kimi də nəzərdən keçirilə bilər”.

Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermenistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Ermenistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitindən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmiz üçün həlledici dövr olmuş, bu illər ərzində dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, respublikanın işlər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyənləşdirilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Həmin müddətdə ciddi islahatlar aparılmış, bazar təsərrüfatçılığı sisteminin əsasları formalaşdırılmış, respublikaya böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Eyni zamanda, o dövrdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Lakin ulu öndərin səhhətində problemlər yaranması səbəbindən bir sıra tələbülkü layihələrin icrasının yarımçıq qalma ehtimalı ortaya çıxa bilərdi. Ona görə də 2003-cü il oktyabrın 1-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edib öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərek bildirirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edərim ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz etrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. inanıram ki, mənim axıra çatdıra bilmədiyim tələbülkü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Əlbəttə, bu inam ulu öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində, yeni 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-in Assoşiey-ted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi sərişə, möhkəm iradə və xalqın ümummilli liderin siyasətinə inamı dayanırdı.

Cənab İlham Əliyev o vaxt pragmatik siyasətçi kimi özünü ölkə, xalq qarşısında ki xidmətləri ilə təsdiq etmişdi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, bu dahi şəxsiyyətin siyasi yolunu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür.

Həmin dövrdə İlham Əliyevin prezident seçilməsi xalqın ulu öndərə, onun siyasi kursuna sadıqlılığını bir daha nümayiş etdirdi. Bu, həm də hər bir Azərbaycan vətəndaşının ümummilli liderə sevgisinin və sonsuz inamının təsdiqi idi.

Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andıçma mərasimində ona göstərilən etimada görə xalqına minnətdarlığını bildirərək, Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz veririm ki, bu siyasəti sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Beləliklə, 2003-cü ildən etibarən respublikada sosial-iqtisadi inkişaf keyfiyyətə yeni mərhələyə daxil idi. Dövlət başçısının “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanına uyğun olaraq, islahatların dərinləşməsi, aqrar siyasətin institusional mexanizmlərinin, həmçinin iqtisadi riçaqların təbqiinə əsaslanan tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə başlandı. 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə ölkədə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası yerlərdə müasir sosial və istehsal infrastrukturun formalaşdırılmasına, kəndlə şəhər arasındakı fərqlərin minimuma endirilməsinə zəmin yaratdı. Regionların siması tamamilə dəyişdi.

Ümumiyyətlə, 2003-cü ildən ötən 15 il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, ölkəmiz dünya iqtisadi sistemində inteqrasiya olunmuş, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası yüksək səviyyədə həyata keçirilmişdir.

Əlbəttə, bütün bunlar cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası sayəsində, konkret istiqamətlər üzrə hazırlanan proqramlar əsasında uğurla gerçəkləşmişdir. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 2003-2018-ci illər ərzində dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkə üzrə ümumilikdə 202 proqram, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 95 Dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqram qəbul edilmişdir.

Göstərilən strateji sənədlər əsasında həyata keçirilən məqsədyönlü siyasət ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin uğurlu inkişafına təminat yaratmışdır. Bununla əlaqədar özünün təkcə iqtisadi deyil, həm də sosial önəmliyi ilə seçilən aqrar sahədə baş verən irəliləyişlər üzərində xüsusi dayanmaq istərdik. Prezident İlham Əliyevin qeyd etdiyi

kimi, “Azərbaycanın kənd təsərrüfatı böyük potensiala malikdir və ölkənin qeyri-neft strategiyasında ən əhəmiyyətli segmentlər sırasında qalır. Buna görə kənd təsərrüfatı iqtisadiyyatın inkişafı üçün əsas prioritetdir. Ərzaq təhlükəsizliyini və insanlara üçün iş yerlərini təmin edə bilən sahədir”.

Dövlət müstəqilliyinin ilk illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan əsas aqrar islahatlar kənd təsərrüfatında azad sahibkarlıq sisteminin formalaşdırılmasını təmin etmiş, onun dinamik inkişaf yoluna çıxarılmasına imkan vermişdir. Aqrar sahənin inkişafı ilə bağlı məsələlər daim cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuş, sistem transformasiyalarının sonrakı mərhələlərində də islahatlar ardıcıl surətdə dərinləşdirilmiş, sahəyə çoxşaxəli dövlət dəstəyi sistemi formalaşdırılmışdır.

Postislahat dövründə ümumən makroiqtisadi sabitlik bərqərar olmuşdur ki, bu da digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının da davamlı artım rejimində inkişafının mühüm amillərindən birinə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən uğurlu siyasətin həyata keçirilməsi sayəsində göstərilən dövrdə baş vermış qlobal maliyyə və iqtisadi böhranın zərərli təsirlərindən qorunmaq mümkün olmuşdur.

Digər tərəfdən, sürətli inkişaf strategiyasının reallaşdırılması gedişində gəlirlərin yüksək təməllə artırılması aqrar istehsal məhsullarına tələbün yüksəlməsi,

rının becərilməsi, təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün məhsulların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının, habelə quşların profilaktikası, diaqnostika və müalicəsi üçün baytarlıq preparatlarının, suvarma və başqa məqsədlər üçün kənd təsərrüfatı təyinatlı qurğuların, maşın, avadanlıq və texnikanın idxalı ƏDV-dən azad edilmişdir.

Yeri gəlmişkən, “Bitkiliklə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 2 mart tarixli sərəncamına əsasən, satış qiymətinə təbiiq olunan güzəştin yuxarı həddinin mineral gübrələr üçün 50 faiz, pestisidlər üçün isə 5 dəfə artırılması məhsul istehsalçıları tərəfindən rəğbətə qarşılanmışdır.

Yuxarıda qeyd edilən stimullaşdırıcı tədbirlərdən başqa, kənd təsərrüfatı istehsalçıları, həmçinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərdən istifadə imkanları əldə etmişlər.

Onu da xatırladaq ki, hər il dövlət büdcəsindən aqrar sektorun istehsal infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsinə daha böyük həcmdə vəsait yönəldilir, kənd təsərrüfatı istehsalçılarına dəstək formaları genişləndirilir, onlara subsidiyaların verilməsi və güzəştli qaydada kreditləşdirmənin həyata keçirilməsi üçün ayrılan resurslar əhəmiyyətli dərəcədə artırılır.

Ölkəmizdə aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş Dövlət

məhsullarının artım tempi ölkə əhalisinin artım tempini 3 dəfədən çox qabaqlamış, bununla əlaqədar adambaşına istehsal həcmi 1,5 dəfədən çox yüksəlmişdir.

Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davam etdirildiyi bütün bu illər ərzində kənd təsərrüfatı məhsullarının intensiv metodlar və müasir texnologiyalar əsasında istehsalı və emalı geniş miqyas almış, aqrar sektorun infrastruktur təminatı xeyli yaxşılaşmışdır. Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi sayəsində suvarınması təmin ediləcək on minlərlə hektar yeni torpaq sahəsi dövrüyyəyə daxil edilmişdir. Ölkə əhalisinin ərzaq təhlükəsizliyi daha da möhkəmləndirilmiş, əsas ərzaq məhsulları üzrə özünütəminatmə səviyyəsi artırılmışdır.

Qeyd edildiyi kimi, son 15 ildə aqrar sahədə sistemli şəkildə

istehsalı və emalı üzrə Strateji yol xəritəsi”ndə nəzərdə tutulanların həyata keçirilməsi Azərbaycan Prezidentinin 29 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə dəstəklənir. Bu isə şübhəsiz ki, kənd təsərrüfatı məhsulları istehsalını əhəmiyyətli dərəcədə artırmağa və əhalinin bu məhsullara artan tələbatını təmin etməyə geniş imkanlar açacaqdır.

Aqrar sahənin innovativ texnologiyalar əsasında inkişafının sürətləndirilməsi ilə bağlı məsələlər son dövrlərdə ayrı-ayrı sahələr üzrə qəbul olunmuş Dövlət proqramlarında da əksini tapmışdır. Strategiya sənədlərində müəyyənləşdirilən innovativ inkişaf vəzifələrinin həyata keçirilməsi məhsuldarlığının yüksəldilməsi, istehsal xərcləri

mexanizmlərin yaradılması və sınaqdan keçirilməsi üçün poliqonlara çevrilmişdir. Eyni zamanda, qarşıdakı dövrdə kənd təsərrüfatında kooperativlərin, xüsusilə istehsal kooperativlərinin, yaradılması istiqamətində işlərin kampaniyaya çevrilməsinə imkan verilməmişdir.

Yeni beynəlxalq təcrübə əsas götürülməklə, kooperativlərin regional torpaq-iqlim şəraiti nəzərə alınmaqla konüllülük və stimullaşdırma əsasında yaradılması prinsipinə sonadək əməl edilməlidir. Bununla yanaşı, onların formaşdırılması zamanı yerli mental xüsusiyyətlər, təsərrüfatçılıq təcrübələri nəzərə alınmalıdır. Kooperativin ölçülərini səciyləndirən göstəriciləri, yeni onun üzvlərinin sayının və istifadəsində olacaq torpaq sahəsinin konkret şəraitdən asılı olaraq fərqli ola biləcəyi diqqət mərkəzində saxlanılmalı-

miş, qeyri-neft sektoruna qoyulan məbləğ isə 100 milyard manatdan çox olmuşdur. Bundan başqa, sözügedən dövrdə Azərbaycanın qeyri-neft sektoru 3,2 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, kənd təsərrüfatı 1,8 dəfə, rabitə 4,9 dəfə, turizm 20,2 dəfə artmışdır. Bunun nəticəsində isə işsizlik səviyyəsi 5 faizə qədər endirilmiş, 1,9 milyon yeni iş yeri yaradılmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqində bu məqama toxunaraq demişdir: “Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliləyə aparaq”.

Dövlətimizin başçısı bu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə isə həmin fikrin davamı olaraq vurğulamışdır: “Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların həzrlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə də islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır”.

Dövlət başçısının qeyd etdiyi kimi, keçən il prezident seçkilərindən sonra anonsu verilən islahatların yeni mərhələsi artıq üç aydır ki, başlanmışdır. Qısa müddət ərzində ölkə əhalisinin yüksəy səviyyəsinin və sosial rifahının yüksəldilməsi istiqamətində ciddi tədbirlər gerçəkləşdirilmiş, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında pənsiya, ünvanlı yardım, əlilliyə görə müavinətin verilməsi və məşğulluq sahələrində şəffaflığın, habelə sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması,



daxili bazarın genişlənməsi ilə nəticələnmişdir.

Məlumdur ki, bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı istehsalçıları imtiyazlı vəziyyətdədir. Onlar 1999-cu ildən başlayaraq torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmiş, 2007-ci ildən etibarən isə gübrə, toxum, cins mal-qara, texnika, yanacaq, motor yağı və s. almaq üçün büdcədən verilən subsidiyalar və güzəştlərlə təmin olunmuşlar.

Ötən 10 il müddətində kənd təsərrüfatı məhsullarına müxtəlif dəstək tədbirləri üzrə 1,2 milyard manata yaxın subsidiya ödənilmişdir. “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilmişdir. Cins mal-qara, toxum, şitil, gübrələr, pestisidlər, laboratoriya avadanlığının idxalı, həmçinin satışı, taxıl və paxlalı bitkilərin toxumla-

proqramlarının həyata keçirilməsi, geniş institusional quruculuq və modernləşdirmə tədbirləri kənd təsərrüfatını yeni mövqelərə çıxarmasına şərait yaradır. Nəticədə ərzaq təyinatlı məhsullarla özünütəminatmə səviyyəsinin yüksəldilməsində əhəmiyyətli irəliləyişlərə nail olunmuş, meyvə, tərəvəz və bir sıra digər kənd təsərrüfatı məhsulları və onların emalından alınan ərzaq məhsulları və içkilərin ixracı həcmünün artımı davamlı xarakter almışdır. Həmin məhsulların payına qeyri-neft ixracının yarısından çoxu düşür.

Ölkədə reallaşdırılan sürətli inkişaf strategiyası çərçivəsində son 15 ildə kənd təsərrüfatının istehsal həcmi 2 dəfəyədək artması təmin olunmuşdur. Kənd təsərrüfatı

Aqrar sahənin inkişafına ölkə Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı və 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” də mühüm təsir göstərmişdir.

Qeyd olunan strateji yol xəritələri 2016-2020-ci illərdə iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, həmçinin 2025-ci ilə qədər olan dövr üçün 12 istiqamət üzrə uzunmüddətli baxışı, o cümlədən “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji yol xəritəsi”ni əhatə edir.

Yerli iqtisadiyyatın beynəlxalq aləmdə rəqabətə xammalın inkişafı, innovativ və davamlılığının artırılması, idavamlılığın artırılması, daxildən asılılığın azaldılması, qeyri-neft məhsulları ixracının əsaslı şəkildə artırılması məsələləri yeni mərhələnin əsas prioritetləridir. Strateji yol xəritəsi ortamüddətli və uzunmüddətli perspektivdə iqtisadiyyatın və onun prioritet sahələrinin davamlı inkişafının təmin olunmasına yönəldilmişdir.

Yol xəritəsində aqrar risklərin sigortalanması, yeni quraqlıq, dolu, qasırq və s. əlverişsiz təbii hadisələr üzündən yaranan biləcək məhsul itkisi ilə əlaqədar ferməyə dəyən zərərini qismən və ya tam ödənilməsi məsələsinə əhəmiyyətli yer ayrılmışdır. Bununla əlaqədar, Aqrar Sigorta Fondunun yaradılması planlaşdırılır. Bütvüldükdə, 2020-ci ilə qədər kənd təsərrüfatı sahəsində tədbirlərin reallaşdırılması hesabına ümumi daxili məhsulun 1,2 milyard manat artırılması nəzərdə tutulmuşdur.

“Kənd təsərrüfatı məhsullarının

xərclərinin minimuma endirilməsi yolu ilə iqtisadi səmərəliliyin yüksəldilməsi və rəqabət üstünlüyünün rəqabətqabiliyyətiliyə çevrilməsi üçün qarşıda həlli vacib bir sıra məsələlər durur. Buna əkinə yararlı suvarılan torpaqların münbitliyinin bərpasını, yeni toxumculuğun inkişafı, innovativ və institusional metodlardan istifadəni, peşə vərdişləri və savadlılığı ilə yanaşı, qərar qəbul etmə qabiliyyətli sahibkarların yetişdirilməsi, seçilmiş müəssisə tipindən asılı olmayaraq, çəvik idarəetmə üsullarını, nəhayət, birgə təsərrüfatçılıq, kooperativ fəaliyyətin asılanması və təbiiqini misal göstərmək olar.

Qeyd edilən ideyanın həyata keçirilməsi istiqamətində zəruri institusional baza yaradılmışdır. 2016-cı ildə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Prezidentinin 14 iyul 2017-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Hazırda ölkədə pilot kooperativlər yaradılmağa başlanmışdır. Pilot kooperativlər müvafiq istiqamətlər üzrə kooperativlərin kütləvi formalaşdırılması və fəaliyyət göstərmələri üçün zəruri

Dövlət proqramının işlənməsinə və reallaşdırılmasına ehtiyacın təmin olunması kənd təsərrüfatında yeni nəsil sahibkarlar ordusunun yaranmasını sürətləndirir.

Dövlətin tapşırığı və tələblərinə nəzərən aqrar sahənin müasir inkişaf mərhələsində vərğulanan məsələlərin həllinin tam gerçəkləşdirilməsi üçün ardıcıl, sistemli xarakterli məhsuldarlıq planının reallaşdırılacağı şübhə doğurmur.

Yeri gəlmişkən, burada bir məqamı da xüsusi vurğulamaq istərdik. Cənab İlham Əliyev bütün prezident seçkilərində ötən fəaliyyəti dövründə siyasi, sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlərin növbəti illərdə də davam etdiriləcəyi, bu məqsəddə çox ciddi tədbirlər həyata keçiriləcəyi, islahatların daha da dərinləşdiriləcəyi və vətəndaşların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılacağı anonsunu vermiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Məhz həmin vəzifələrin son 15 ildə layiqincə yerinə yetirilməsi nəticəsində ölkəmizdə möhkəm sosial-iqtisadi potensial formalaşdırılmışdır. Bu fikri konkret rəqəmlərlə ifadə etsək, dəyə bilər ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın vəsait yatırıl-

məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılmışdır.

Dövlət başçısının qeyd etdiyi kimi, 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il isə iqtisadi inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir: “İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum

əməkhaqqının, minimum pensiyaların təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tədbirlərin təqadürləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır”.

Bütün bunlar deməyə əsas verir ki, son 15 illik zaman kəsiyində baş verən uğurlu iqtisadi inkişaf prosesi hazırda uğurla davam etdirilir və bu, sosial sahədə də geniş islahatların aparılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə real imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən güclü, nüfuzlu ölkəsi olmaqla yanaşı, insan inkişafı indeksinə görə, öndə gedən ölkələrdən biri kimi qiymətləndirilir və xalqımızın firavan gələcəyə ümidlərini daha da artırır.

Sadiq SALAHOV,
iqtisad elmləri doktroru,
professor

Prezidentimizin qayğısı bizə böyük təsəllidir

□ **Bu gün Azərbaycan dövlətinin, onun başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılır. Mən qürurla deyirəm ki, hazırda müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı daimi xarakter daşıyır. Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısının bizə olan diqqət və qayğısının bariz nümunəsidir.**

Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmana əsasən şəhid ailələrinin vərəşələrinə 11 min manat verilməsi bizə göstərilən qayğının növbəti mərhələsi oldu. Artıq şəhid ailələrinin əksəriyyəti həmin ödəməni alıb.

Oğlum Faiq Rəzayev 1994-cü ildə

Daxili Qoşunların çavuşu kimi Cocuq Mərcanlının azad olunması uğrunda döyüşüb və şəhid olub. Oğlumun qanı yerdə qalmadı. Cocuq Mərcanlı düşməndən azad edildi. Bu gün bütün dünya Cocuq Mərcanlıni tanıyır. 2015-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə oğlum "İgidliyə görə" medalı ilə təltif olub.

Dövlət başçımızın şəhid ailələrinə diqqət və qayğısı hər an hiss olunur. Oğlumun hərbi xidmətdə olduğu Daxili Qoşunların rəhbərliyi tez-tez evimizdə qonaq olur, keçirdikləri



tədbirlərə məni də dəvət edirlər. Buna görə, dövlətimizin başçısına və Daxili Qoşunların komandanlığına minnətdarlığımı bildirirəm.

Martın 23-ü oğlumun şəhid olduğu gündür. Hər il olduğu kimi, bu il də həmin gün Daxili Qoşunların rəhbərliyi, Qadınlar Şurasının sədri evimizə gələrek anım

mərasimi keçirdilər. Onlar və evimdə – oğlumun portreti önündə xatirə şəklində qaldılar. Bu, mənim üçün böyük təsəllidir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdaram.

Rüxsarə MƏMMƏDOVA,
şəhid anası

Ölkəmizin bir sıra rayonunda olduğu kimi, Lerikdə də dövlət hesabına yeni çoxmənzilli yaşayış binası inşa olunur. Şəhərin İsmayıl Yaqubov küçəsində tikilən 3 bloklu, 4 mərtəbəli bu binanın mənzilləri istismar müddəti başa çatmış köhnə binaların sakinlərinə veriləcək.

Ötən il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Lerikə növbəti səfəri zamanı rayon iqtisadiyyatının inkişafına, infrastrukturun qurulmasına, əhəlinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş obyektlərin açılışında iştirak edib, ictimaiyyətin nümayəndələri ilə görüşüb və dağlar diyarının gələcək inkişafı ilə bağlı sərəncamlar imzalayıb. Bu, bir daha dövlətin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşdığını göstərir.

Ölkə rəhbərinin rayona səfərindən dərhal sonra imzaladığı sərəncamlar Lənkəran-Lerik avtomobil yolunun, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədardır.

Biz Lerikdə olarkən 48 mənzilli yeni yaşayış binasının ucaldıldığını inşaat meydanına da baş çəkdi. Burada artıq yer səthindən yuxarı işlərə start verildiyini gördük. Öyrəndik ki, iraçı təşkilat "Elnur-2" MMC-dir. Obyektin tikintisindən ötrü tələb olunan torpaq qazma işləri icra edilib, beton hazırlıq qatı, qurult sularının qarşısının alınmasından ötrü ikiqat hidroizolasiya, dəmir-beton tavadan olan bünövrə işləri və zirzəmi hissəsində mişar dəşmədən hörgü işləri başa çatdırılıb. Binanın 1-ci mərtəbəsinin döşəmə səviyyəsində monolit dəmir-beton inşaat işlərindən ötrü armaturlama və qəlib işləri görü-



lür. Bu ilin sonuna qədər yeni binanın istismara verilməsi nəzərdə tutulur.

İş iraçısı Rəsim Həsənov obyektə işlərin cədvəl üzrə aparıldığını bildirdi. Fəhlələrdən Səxavət Əhədov, Mirzəkişi Nəbiyev, Zaidəğa Eynəliyev, Rövşən Əliyev, Cənəli Rəcəbov, Elməddin Əliyev və başqaları yorulmadan işləyir, gündəlik tapşırıqları sürət və keyfiyyətlə yerinə yetirməyə çalışırdılar. Binanın tikintisinə ümumiyyətlə 42 nəfər cəlb edilib.

Əvvəlki illər ərzində Lerikdə dövlət proqramları üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 bina inşa olunmuşdur. Bundan başqa, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən daha bir 16 mənzilli bina tikilərək rayondakı im-

kansız ailələrə verilmişdir. Ötən ildən Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində evləri qəza vəziyyətinə düşmüş 30 nəfər rayon sakini üçün fərdi yaşayış evlərinin inşası davam etdirilir. Rayonda fərdi qaydada tikilən evlər də çoxdur. Əhəlinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı digər tədbirlər ardıcıl həyata keçirilir.

Hazırda inşa olunan çoxmənzilli binaya köçəcək ailələr ötən əsrin 30-cu illərində tikilmiş köhnə xəstəxana binasında yaşayırlardı. Həmin bina yararsız hala düşüb, heç bir kommunal şəraiti yoxdur. Sakinlərdən Malik Bağirov, Elmurad Şərifov, Şirin Cəbbarova, Fərəngiz

Quliyeva və başqaları nəhayət yeni binaya köçəcəkləri günün səbirsizliklə gözləyirlər. Onlar Prezident İlham Əliyevin müvafiq sərəncamından hədsiz sevincdiklərini bildirdilər. Adı vətəndaşlara dövlət qayğısından hədsiz məmnun olduqlarını dilə gətirdilər.

Onu da qeyd edək ki, yeni əsrin əvvəllərindən Lerikdə əhəlinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə tədbirlər ardıcıl davam etdirilir. Təkcə ötən il 16,5 meqavat gücündə modul tipli elektrik stansiyasında, şəhərin içməli su və kanalizasiya sistemi layihəsi üzrə tikinti işləri başa çatdırılıb, iki subartezian quyusu qazılaraq istifadəyə verilib. Bundan başqa, Prezidentin müvafiq sərəncamları ilə ayrılmiş vəsaitlər hesabına rayonda 10 modul tipli və Orand kəndində 180 şagird yerlik məktəb binasının, 50 yerlik Noda kənd uşaq bağçasının, 56 kilometrlik Piran-Hamarat-Vijaker avtomobil yolunun tikintisi, Veri kəndinə qaz xəttinin, Lerik şəhəri, Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə su xəttinin çəkilməsi işləri həyata keçirilib. Bu kimi tədbirlər cari ildə də böyük vüsətlə davam edir.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Lerikdə çoxmənzilli yaşayış binası tikilir

Bu humanist addımı ömür boyu unutmayacağam

□ **Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmış məhkumlardan biri də Ümid Salmanovdur. Yaxınlarına qovuşmuş gəncin təəssüratlarını öyrəndik. O dedi:**

– Sevinirəm ki, cənab Prezidentimizin mərhəməti sayəsində, bir çoxları kimi mən də azadlığa çıxdım. Bu sevincli xəbəri müəssisə rəhbərliyindən eşidəndə, necə dəyərlər, uçmağa qanadım olmadı. İndiyə kimi, çoxlu sayda əfv sərəncamı verilib. Həmişə ümid edirdim ki, dövlətimiz bu



bayram ərəfəsində biz məhkumları da sevincdirəcək. Elə də oldu. Artıq yaxınlarıma, dostlarıma, ən əsası isə azad həyata qovuşmuşam. Buna görə necə sevincdiyimi izah edə bilmirəm. Qalan məhkumlara arzum budur ki, onların da qapısı açılsın, azadlığa çıxsınlar. İstəmərim ki, bir də yolum buralara düşsün. Gənclərə, yaşıdlarıma tövsiyə edirəm ki, ağıllı olsunlar, səhv etməsinlər, qanunu pozmasınlar. Prezidentimizin bu humanist addımını ömür boyu unutmayacağam.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"



Böyük xeyirxahlıq nümunəsi

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə növbəti əfv sərəncamı imzalaması ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Təkcə əfv siyahısına adı düşən insanlar deyil, hər kəs bu qərarı böyük humanist addım kimi qiymətləndirir. Biz də hesab edirik ki, Prezidentin sərəncamı minlərlə insana sevinc gətirib. Bu humanist addım nəticəsində yalnız əfv olunan insanlar deyil, onların ailə üzvləri, doğmaları, yaxınları da sevinirlər.



Artıq hamıya məlumdur ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə 34-cü əfv sərəncamını imzalayıb, nəticədə 8 minə qədər insan əfv edilib. Təkcə keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış sərəncam 634 nəfərə şamil edilib. Builki əfv siyahısına isə 431 nəfər salınıb. Heç şübhəsiz, bu qərar dövlət başçısının xalqın sosial həyatını, güzəranını yaxşılaşdırmaq istiqamətində davamlı addımlar atmaq niyyətini büruzə verir. Hətta cinayət törətmiş insanlara qayğı da diqqətdən yayınmır. Həbsdən azad edilərək normal həyata qayıtmış hər kəs ən azı ailəsinin ehtiyaclarının ödənilməsi deməkdir.



Azad olunan insanların arasında xeyli sayda gənc var. Azərbaycan Prezidentinin onları azad həyata qaytarmaqla nə qədər böyük xeyirxah iş gördüyünü təsəvvür etmək çətin deyil. Sayın onların hər biri müxtəlif sahələrdə çalışacaq, həm ailəsinin dolanışığına kömək edəcək, həm də ictimai faydalı əməklə məşğul olacaq. Bizim də borcumuz odur ki, bu insanların bir daha cinayətə meyil etməsinə yol verməyək.

Ələşrəf NİFTİYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliqlərinin üzvü

Ermənistan ordusunda əsgərlər təhqirə məruz qalır



Bu məlumatlar ona dəlilətdir ki, Ermənistandakı ağır sosial-iqtisadi durum artıq sahli güvvələrə də sirayət edir. Bu barədə OİHT fəali, "Optimist" Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədr müavini Həbi Niftali bunları dedi:

– İşğalçı Ermənistan ordusunda son vaxtlar çox ciddi böhranın yaşandığını barədə məlumatları diqqətlə izləyirəm. Məlumdur ki, bu günlərdə bu ölkədəki hərbi hissələrin birində əsgərlər öz komandirlərinə qarşı qiyam qaldırıblar. Maraqlı məqam odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin çoxu cəzalandırılaraq, Dağlıq Qarabağa cəbhə xəttinə göndərilirlər.

Uzun illərdir ki, rəsmi irəvan erməni əsgərlərinin Dağlıq Qarabağda hərbi xidmət keçmələri barədə faktları gizlətməyə cəhd edir. Düzdür, bu saxta yalanlara bu gün dünyada artıq heç kim inanmır. Fikrimcə, Mehridə baş verən insidentdən sonra erməni əsgərlərinin Dağlıq Qarabağa göndərilməsi barədə etirafı Ermənistan hakimiyyətinin saxta təbliğatının iç üzünü bir daha açır.

Qeyd edək ki, bu günlərdə İrəvanda yenidən bir qrup əsgər anası etiraz aksiyası

□ **Bu günlərdə qlobal mediada Ermənistan silahlı qüvvələrinin əsgərləri arasında kəskin narazılıq, özbaşınalıq, hətta fərarilik hallarının artması barədə xəbərlər yayılıb. Ən son məlumatlara görə, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsi cinə cəzalandıraraq, Dağlıq Qarabağa cəbhə xəttinə göndəriliblər.**

keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Realılıq budur ki, bu gün Ermənistan ordusunda əsgər və zabitlər arasında çox böyük uçurum var. Addımabaşı hər cür təzyiq, təhqir və həqarətlərə məruz qalan erməni əsgərində hansı döyüş ruhu ola bilər? Bir də ki, işğalçı ordu öz ata-baba yurdunu azad etmək arzusu ilə alışıb-yanan Azərbaycan əsgəri qarşısında davam gətirmək gücündə deyil. Bunu 2016-cı ilin şanlı Aprel döyüşləri də əyani surətdə nümayiş etdirib!

Bəli, Ermənistan rəhbərliyi real vəziyyətdən nəticə çıxarmalı, Dağlıq Qarabağ münəcişəsinin həlli ilə bağlı ortaya konstruktiv mövqe qoymağa çalışmalıdır. Yoxsa, çox gec olacaq!

Söhbəti qələmə aldı:
M. HACIXANLI,
"Xalq qəzeti"

Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

□ **Azərbaycan Prezidenti İlham Əliyevin "Əhəlinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.**

Bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına

çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan



məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbəsinə 8 yaşınadək

böyükdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

25 fevral 2019-cu il tarixli sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə, 46 min nəfər bu müavinətlə təmin olunur.

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

Ermənistan ordusunda itaətsizlik baş alıb gedir



Əslində Ermənistan əhalisi orduda baş verən qanunsuzluqlarla bağlı istər Sarkisyanın, istərsə də Koçaryanın hakimiyyəti dövründə də narazılığını bildirib, hökumət binalarının qarşısında etiraz aksiyaları keçirib. Əsgər analarının aksiyaları daha intensiv xarakter daşıyıb. Analər övladlarının işğal edilmiş Dağlıq Qarabağ ərazisində hərbi xidmətə göndərilməsinə, eləcə də komandirlər tərəfindən öldürülməsinə mütəmadi

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra əhəlinin dövlət strukturlarından narazılığı neinki azalıb, əksinə, daha da artıb. Bunu ölkədə baş verən son ictimai-siyasi hadisələr, eləcə də ordudakı özbaşınalıq, itaətsizlik açıq göstərir. Mehri rayonundakı hərbi hissədə əsgərlərin qiyam qaldıraraq, xidmət yerini tərk etməsi və nəticədə onlara ağır cəza verilməsi Paşinyan hakimiyyətinin də sürətlə çürüməkdə olduğu-na işarədir.

olaraq etiraz səslərini ucaldıb, müqəssirlərin cəzalandırılmasını tələb ediblər. Amma bugünküdə onların haqlı tələblərinə baxan olmayıb.

İndi isə narazılıq Mehri rayonundakı hərbi hissədə baş verib. Yüz nəfərədək əsgər zabit özbaşınalığına qarşı etiraz əlaməti olaraq qiyam qaldırıb. 20 nəfərə hərbi hissəni qadınlar tərk edərək evlərinə yollanıb. Amma onlar yoldaca saxlanılaraq, geri qaytarılıb. Sonra isə

cəzalandırılaraq hərbi xidmətlərini davam etdirmək üçün Xankəndinə göndəriləblər.

Bu hadisə, əslində, Ermənistan ordusunun daxilində ciddi problemlər olduğunu, qanunsuzluqların həddini aşdığını göstərir. Qanunazidd hərəkətlər, əsgərlərin mütəmadi olaraq təhqir olunması, yerli-yersiz cəzalandırılması, hətta komandirlər tərəfindən öldürülməsi bütün ölkəni bir-birinə vurub. Artıq bəzi ictimai-si-

yasi təşkilatlar da məsələyə müdaxilə etməyə başlayıblar. Digər tərəfdən isə etiraz səsinə qaldıran əsgərlər cəzalandırılaraq Dağlıq Qarabağa sürgün ediliblər. İndi təsəvvür etmək çətin deyil ki, Qarabağdakı hərbi hissələrdə vəziyyət nə qədər acınacaqlıdır. Belə olmasaydı, narazılar əzab çəkmək üçün Xankəndinə göndərilməzdi.

Bütün bunlar o deməkdir ki, Ermənistanın həm siyasi hakimiyyəti, həm ordusu tənəzzül dövrünü yaşayır. Bu deqradasiyaya uğramış ordu ilə təcavüzkar ölkənin Qarabağ torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəyi gün kimi aydındır. Bunu 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı da sübut edir.

Əbülfət QASIMOV,
ehtiyatda olan polkovnik-leytenant

“Günay Sığorta” ASC-nin 2019-cu il yanvarın 1-nə MÜHASİBAT BALANSI

manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	315 592,25	269 684,41
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		
Daşınmaz əmlakla investisiyalar	1 970 000,00	2 226 238,11
Qeyri-maddi aktivlər		
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	0,00	868 360,00
dövlət qiymətli kağızları		868 360,00
qeyri-dövlət qiymətli kağızları	0,00	
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisi və ya səhmdarlarla hesablaşmalar	400 000,00	400 000,00
Sair aktivlər	2 685 592,25	3 764 282,52
<i>Cəmi uzunmüddətli aktivlər</i>		
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	1 026 638,09	516 916,56
birbaşa sığorta üzrə	972 490,13	441 678,93
təkrarsığorta əməliyyatları üzrə:	21 391,88	23 724,31
- təkrarsığortaçı üzrə	21 391,88	23 724,31
- təkrarsığortalı üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə		
büdcə üzrə	4 006,08	15 797,17
iddia tələbləri üzrə		20 424,27
işçi heyəti üzrə	28 750,00	15 097,29
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		194,59
Pul vəsaitləri və onların ekvivalentləri:	9 506 794,45	7 142 732,08
kassa	10 753,58	350,34
hesablaşma hesabı	462 398,29	94 888,77
valyuta hesabı	1 506 868,78	635 901,60
depozit hesablar	7 526 773,80	6 400 500,00
sair pul vəsaitləri		11 091,37
Qsamüddətli maliyyə aktivləri:	499 897,12	999 925,19
dövlət qiymətli kağızları	499 897,12	999 925,19
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	444 730,39	271 374,58
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	444 730,39	271 374,58
Sair qsamüddətli aktivlər:	131 121,00	0,00
gələcək hesabat dövrlərinin xərcləri		
verilmiş avanslar		
təhtil hesablar		0,00
Sair aktivlər	54 064,20	63 168,18
<i>Cəmi qsamüddətli aktivlər</i>		
CƏMİ AKTİVLƏR		
	14 348 837,50	12 758 399,11
KAPİTALVƏÖHDƏLİKLƏR		
	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna

I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	7 700 000,00	7 700 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	542,00	542,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları	542,00	542,00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	132 627,10	189 668,69
Hesabat dövründə xalis mənfəət (zərər)	95 955,34	57 041,59
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	36 671,76	132 627,10
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>		
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	6 067 551,79	4 348 070,39
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:	6 067 551,79	4 348 070,39
Qarşısahənnə tədbirləri fondu	42 814,68	81 375,99
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:	0,00	0,00
amayın ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
Sair uzumüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	61 934,00	13 995,17
təkrarsığortaçı üzrə	61 934,00	13 995,17
təkrarsığortalı üzrə		
Təsisi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>		
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qsamüddətli faiz xərcləri yaradan öhdəliklər	30 000,00	0,00
Qsamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	263 048,62	271 101,08
amayın ödənilməsi üzrə	11 721,78	0,00
büdcə üzrə	0,00	0,00
sosial sığorta və təminat üzrə	264,16	0,00
digər məcburi ödənişlər üzrə	11 448,89	4 784,90
asılı təşkilatlar üzrə (vəsaitçilər üzrə)	206 720,21	253 245,57
sair kreditorlar	32 893,58	13 070,61
Sair qsamüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	50 319,31	153 645,79
<i>Cəmi qsamüddətli öhdəliklər</i>		
	343 367,93	424 746,87

<i>CƏMİ ÖHDƏLİKLƏR</i>	6 515 668,40	4 868 188,42
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	14 348 837,50	12 758 399,11

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT (rüblik və illik)	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	5 878 686,76
birbaşa sığorta üzrə sığorta haqları	5 836 833,77
təkrarsığorta üzrə təkrarsığorta haqları	0,00
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə təkrarsığortaya verilmis müqavilələr üzrə komission muddlar	41 852,99
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	0,00
1 546 125,59	
İnvestisiya gəlirləri üzrə	301 599,56
Subroqasiya gəlirləri	48 021,74
Sair gəlirlər	665 826,51
CƏMİ GƏLİRLƏR	8 440 260,16
Xərclər	
Əsas əməliyyat xərcləri:	5 480 649,97
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	3 327 790,20
qaytarılan sığorta haqları üzrə	1 039 070,86
tənzimləmə xərcləri	2 112,04
təkrarsığortaya verilmis sığorta haqları üzrə qarşısahənnə tədbirləri fonduna ayırmalar üzrə	858 594,38
	38 561,31
sığorta fəaliyyəti üzrə sair xərclər	214 521,18
İşlər aparılması xərcləri	2 843 190,56
Sair xərclər	55 167,39
CƏMİ XƏRCLƏR	8 379 007,92
Maliyyə mənfəəti (zərəri)	61 252,24
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiçöyülmədən əvvəl mənfəət (zərər)	61 252,24
Mənfəət dəyişir	4 210,65
Hesabat dövründə xalis mənfəət (zərər)	57 041,59

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR		
Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	4 210,65	0,00
Əlavə dəyər vergisi	0,00	0,00
Gəlir vergisi	79 522,48	79 465,59
Əmlak vergisi	23 344,70	24 008,23
Torpaq vergisi	0,00	0,00
Aksizlər	0,00	0,00
Ödəmə mənbəyində vergi (4%)	7 853,37	8 862,51
Sair vergilər	9 603,33	22 870,28
Sosial sığorta və təminat	227 942,06	228 365,85
Məcburi ödənişlər (0,3%)	21 296,17	27 960,16
İqtisadi sanksiyalar	0,00	0,00

MÜSTƏQİL AUDİTORUN HESABATI
“Günay Sığorta” ASC–nin rəhbərliyinə və səhmdarlarına
Rey
Biz “Günay Sığorta” ASC-nin (bundan sonra şirkət) 2018-ci il dekabrın 31-nə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatın və həmin tarixdə bitən il üzrə məcmu gəlirlər haqqında hesabatın, kapitalda dəyişikliklər haqqında hesabatın və pul vəsaitlərinin hərəkəti haqqında hesabatın, eləcə də əsas uçot siyasətinin və

digər izahedici məlumatların xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparır.

Bizim rəyimizcə, hazırkı maliyyə hesabatları “Günay Sığorta” ASC-nin (bundan sonra şirkət) 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsas
Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində əks etdirilir. Biz mühasiblər üçün beynəlxalq etika standart-ları şüarının dərəcə etdiyi peşəkarlıq mühasiblərin etika məccəllisinə uyğun şirkətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstərirlər.

Bizcə, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı maliyyə hesabatlarının maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firlıdaqıçlıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemlərinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi, yaxud bundan başqa hər hansı digər real alternativləri olmadığı hallar istisna olmaqla, şirkətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olub-olmadığına fəaliyyət fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan şəxslər şirkətin maliyyə hesabatları-nın hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə uy verilmişinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özümdə əkltdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi auditin beynəlxalq audit standart-larına uyğun aparılması zamanı bütün əhəmiyyətli təhrifləri aşkar oluncacığına zəmanət vermir. Firlıdaqıçlıq və ya səhv nəticəsində yaranan biləcəklə təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq audit standartlarına uyğun aparılmış audit gərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skepti-sizmi saxlayırıq. Bundan əlavə biz:

saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayıv və təbiiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Firlıdaqıçlıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir. Belə ki, firlıdaqıçlıq qüzlə səhvə gətirib çıxardır, səhvə məlumatların bələrkədən göstərilməməsi, təhrif olunmuş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.

şirkətin daxili nəzarət sisteminin səmərəliliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.

təbiiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminiylərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsası olduğunu qiymətləndiririk.

fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edil-miş audit sübutlarına əsasən şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcəklə hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqətli maliyyə hesabatları-nıdakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixindəki əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

maliyyə hesabatlarının ümumi təqdimatın, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarında mövcud əməliyyatları və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vax-tı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

Azərbaycan Respublikası, Bakı, RSM Azərbaycan, 27 mart 2019-cu il

“Böyükşor Avtonəqliyyat” ASC-nin 2018-ci il dekabrın 31-nə MALİYYƏ HESABATI

(manatla)		
Məzmunu	2017-ci il	2018-ci il
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Qeyri –maddi aktivlər	103008	94226
Torpaq, tikili və avadanlıqlar	1071221	1074325
Daşınmaz əmlakla investisiyalar	-	-
Bioloji aktivlər	-	-
Təbii sərvətlər	-	-
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	-	-
Təxirə salınmış vergi aktivləri	-	-
Uzunmüddətli debitor borcları	-	-
Sair uzunmüddətli maliyyə aktivləri	-	-
Sair uzunmüddətli aktivlər	-	-
Cəmi uzunmüddətli aktivlər	1174229	1168551
Qısamüddətli aktivlər		
Ehtiyatlar	540	540
Qısamüddətli debitor borcları	-	-
Pul vəsaitləri və onların ekvivalentləri	139706	203800
Sair qısamüddətli maliyyə aktivləri	-	-
Sair qısamüddətli aktivlər	-	-
Cəmi qısamüddətli aktivlər	140246	204340
Cəmi aktivlər	1314475	1372891
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Kapital		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	1154687	1154687
Emissiya gəliri	-	-
Geri alınmış kapital (səhmlər)	-	-
Kapital ehtiyatları	89505	96391
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	59388	103818
Cəmi kapital	1303580	1354896
Uzunmüddətli öhdəliklər		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	-	-
Təxirə salınmış vergi öhdəlikləri	-	-
Uzunmüddətli kreditör borcları	-	-
Sair uzunmüddətli öhdəliklər	-	-
Cəmi uzunmüddətli öhdəliklər	-	-
Cəmi uzunmüddətli öhdəliklər	-	-
Qısamüddətli öhdəliklər		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	-	-
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	-	-
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	6908	13222
Sair qısamüddətli kreditör borcları	3987	4773
Sair qısamüddətli öhdəliklər	-	-
Cəmi qısamüddətli öhdəliklər	10895	17995
Cəmi öhdəliklər	10895	17995
Cəmi kapital və öhdəliklər	1314475	1372891

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT		
Məzmunu	2017-ci il	2018-ci il
Satış	140631	199128
Sair əməliyyat gəlirləri	656	1945
Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər	-	-
Müəssisə tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər	-	-
İstifadə edilmiş material ehtiyatları	-	-
İşçi heyəti üzrə xərclər	(23643)	(26323)
Amortizasiya xərcləri	(19687)	(19702)
Sair əməliyyat xərcləri	(23731)	(25275)
Fəaliyyətin dayandırılması nəticəsində əldə olunan mənfəət (zərər)	-	-
Əməliyyat mənfəəti (zərəri)	74235	129773
Maliyyə gəliri	-	-

Maliyyə xərcləri	-	
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	-	
Vergidən əvvəl mənfəət (zərər)	74235	129773
Mənfəət vergisi	(14847)	(25955)
Adi fəaliyyətdən mənfəət və ya zərər	-	
Hesabat dövrünün xalis mənfəəti (zərəri)	59388	103818
Hər səhm üzrə mənfəət	-	
Azaldılmış hər səhm üzrə mənfəət	-	

MÜSTƏQİL AUDİTORUN HESABATI
“Böyükşor Avtonəqliyyat” ASC-nin rəhbərliyinə
Müsbət rəy
Biz, “Böyükşor Avtonəqliyyat” ASC-nin 2018-ci il dekabrın 31-nə olan maliyyə vəziyyəti haqqında hesabatından, maliyyə fəaliyyətinin nəticələrini haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatən il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatının auditini aparmışıq.

Bizcə, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatən il üçün pul vəsaitlərinin hərəkətini maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərində düzgün və ədalətli təsvirir yaradır.

Rey üçün əsaslar
Biz auditə beynəlxalq audit standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalarla etika məccəlləsinin tələblərinə uyğun cəmiyyətdən asılı dəyişik və biz digər etik öhdə



Çin

İrihəcmli sövdələşmə



Çin Fransa'nın "Airbus" şirkətindən 300 ədəd sərnişin təyyarəsi alacaq. Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Fransaya səfəri çərçivəsində saziş bağlanıb. Razılaşmanın dəyəri təxminən 30 milyard avro təşkil edir. Fransa şirkəti Çin tərəfinə 290 ədəd "Airbus A-320" və 10 ədəd "A-350" təyyarəsi təhvil verəcək.

Xəbəri BBC verir.

Ən böyük idxalçı

Çin dünyada

ən böyük təbii qaz

idxal edən ölkədir.

Bildirilir ki, ötən il

90,385 milyon ton

təbii qaz idxal edən

Çin bu göstərici ilə

Yaponiyanı qabaqlayıb.

Qeyd edilir ki, Çinin keçən illik

təbii qaz idxalı

əvvəlki illə müqayisədə 31,9 faiz artıb.

Ölkənin xarici

təbii qazdan asılılığı isə 45 faiz təşkil edib.

Məlumatı "Sinxua" yayıb.

ABŞ

Kosmik missiya bərpa edilir



ABŞ yaxın illərdə

astronavtlarını Aya

göndərməyi planlaşdırır.

Bu bəyanatla ABŞ-ın vitse-prezidenti Mayk Pens

çıxış edib. O deyib: "Administrasiyamızın siyasətinə

əsasən, növbəti beş ildə ABŞ öz astro-

navtılarını yenidən Aya göndərəcək".

Xatırladaq ki, amerikalı astronavtlar Armstrong

və Oldrin 1969-cu il iyulun 20-də "Apollo 11" kosmik

gəmisi vasitəsilə ilk dəfə Ayın səthinə enmişlər.

Məlumatı "The Guardian" yayıb.

Hindistan

Peyk əleyhinə silah

"Hindistan

peyk əleyhinə

silahı uğurla

sınaqdan keçirib".

Bunu Baş nazir

Narendra Modi

bəyan edib. O

deyib ki, Hindis-

tan yeni istehsal

etdiyi silahla aşağı

Yerətrafi orbitdə

hərəkət edən peyki

məhv edib. Silah

Hindistanın Kosmik

Tədqiqatlar Təşkilatı

tərəfindən

istehsal olunub.

Modinin sözlərinə

görə, Hindistan

artıq kosmik müharibəyə

hazırdır.

Qeyd edək ki, dünyada

yalnız 3 ölkə - ABŞ, Rusiya

və Çin kosmik peyk

əleyhinə silahla

malikdir.

Xəbəri "BBC News" verir.

Fransa

Mourinyo "Monako"da?!



Portuqaliyalı

məşqçi Frənz

Mourinyo

Monako

komandasına

rəhbərlik

edə bilər. 56 yaşlı

mütəxəssisin "Mo-

nako" ilə yanaşı,

"Lion"un da baş

məşqçisi ola

biləcəyi

ehtimal edilir. Lakin onun

"Monako"da işləmək

şansı

daha yüksəkdir.

Qeyd edək ki, Mourinyo

karyerası

ərzində Portuqaliyanın

"Porto", İtaliyanın

"İnter", İngiltərənin

"Çelsi" və İspaniyanın

"Real" komandala-

rının baş məşqçisi

olub. O, iki dəfə UEFA

Çempionlar

Liqasının qalibi, üçqat

İngiltərə, ikiqat İtaliya

və bir dəfə İspaniya

çempionu olub.

Məlumatı "L'equipe" yayıb.

Həzirlədi:

Elçin ABBASOV, "Xalq qəzeti"



ABŞ-ın seçki sistemində dəyişiklik təklif edilir

Amerikan demokrat senatoru Elizabet Uorren hesab edir ki, ABŞ-da prezident seçkiləri sistemində dəyişiklik etmək, əsasən də seçkiçilər kollegiyasını ləğv etmək lazımdır. Məlumatı "İnterfaks" verir.

Uorren 2020-ci ilin prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürməyi planlaşdırır. O, CNN telekanalına müsahibəsində bəyan edib ki, ölkə konstitusiyasına səsliyin hesablanması zamanı hər bir amerikalının iradəsinə ifadə etməyə imkan verən dəyişiklik etmək lazımdır.

"Mən hesab edirəm ki, hər bir vətəndaşın səsi vacibdir. Bu tələbin yerinə yetirilməsi üçün bizim ümumxalq səsverməsi keçirməyimiz gərəkdir. Bu isə o deməkdir ki, seçkiçilər kollegiyasından yaxa qurtarmaq lazımdır. Bax, onda bütün səsler nəzərə alınacaq", - deyər Uorren bildirib.

Seçkiçilər kollegiyası Birləşmiş Ştatların konstitusiyasına daxil edilmiş birbaşa olmayan seçki mexanizmidir. Ölkənin prezidentini və vitse-prezidentini xüsusi seçilmiş 538 nəfərdən ibarət olan kollegiya seçir. ABŞ-ın 18 yaşa çatmış bütün vətəndaşlarının səs vermək hüququ olmasına baxmayaraq, Ağ ev sahibinin kim olacağı məsələsində son sözü məhz seçkiçilər kollegiyası deyir.

Ona görə də prezident seçkilərində hansısa namizədin daha çox səs qazanması onun qalib gəlməsi demək deyil. Kimin qalib olduğunu bu 538 nəfərdən təşkil olunmuş kollegiya müəyyən edir. Seçkiçilərin sayı ABŞ Konqresində bu və ya digər ştatdan neçə nümayəndənin təmsil olunmasından asılıdır. Nümayəndələrin sayı isə hər bir ştatın əhalisinin sayına proporsional olur.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 8 və 21 fevral 2019-cu il tarixli nömrələrində Gəncilər və İdman Nazirliyinin türk dilində "Qarabağ – əcdadlarımızın mirası" sənədi filminin, Azərbaycan və ingilis dillərində "Zəngilan – virtual səyahət" 3D qrafik təsvirli filmin, Xocalı mövzusunda filmin istehsalının satın alınması məqsədilə dərc olunmuş açıq tenderində iştirak etmək üçün ilkin sənədlərin təqdimatı tarixi 11 aprel 2019-cu il saat 18.00-a, təklifin və bank təminatının təqdim olunması vaxtı 18 aprel 2019-cu il saat 18.00-a və təklif zərflərinin açılışı tarixi isə 19 aprel 2019-cu il saat 10.00-a təyin edilmişdir.

Tender komissiyası

Qax Kommunal Müəssisələri Kombinatı

2019-cu ildə əkin materiallarının satın alınması məqsədilə kotirovka sorğusu keçirir

Maraqlananlar (024 25) 5 20 18 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs- Fuad Soltanov. İddiaçıların təklifləri 4 aprel 2019-cu il saat 17.00-dək qəbul olunacaq. Təklif zərfləri 5 aprel 2019-cu il saat 10.00-da açılacaqdır.

Ünvan- AZ3400, Qax şəhəri, Azərbaycan prospekti 1.

BİLDİRİŞ

"Xalq qəzeti"nin 20 dekabr 2018-ci il və 8 yanvar 2019-cu il tarixli nömrələrində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin modulların bir-biri ilə tam əlaqəli (tikşisiz) integrasiyasının avtomatlaşdırılması məqsədilə uçot-hesabat sisteminin proqram təminatının satın alınması üçün dərc edilmiş açıq tenderində təqdim olunmuş təkliflərin əsas şərtlər toplusuna uyğun olmadığından tenderin davamından imtina edilir.

Tender komissiyası

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Atakişizadə Fidanxanım Fariz qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ **Martın 28-də**
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çirkinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Zəif qərb küləyi əsəcək. Gecə 1-5 dərəcə isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa,**

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
☞ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Kızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-

ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Binəli YILDIRIM: Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq

Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

Bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib. O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatana kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən, Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.



MOQERİNİ: Ai Əfqanıstanda davamlı sülhün tərəfdarıdır

Avropa İttifaqının (Ai) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi **Federika Moqerini** **Kabulda Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşərək onunla mühüm müzakirələr aparıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**



F.Moqerini görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Ai rəhbərliyi Əfqanıstanda uzunmüddətli sülhün əldə olunmasında və ölkədə qanunçuluğun güclənməsində çox maraqlıdır və bu istiqamətdə səylərini davam etdirmək əzmindədir.

Avropa diplomatiyasının rəhbəri Əfqanıstanda sülhün bərqərar olunması üçün bu vaxta qədər görülməli və bundan sonra nəzərdə tutulan planlar barədə söz açıb. Onun fikrincə, Əfqanıstan əhalisi beynəlxalq qurumların bu istiqamətdəki səylərinə öz töhfələrini verməlidir.

F.Moqerini Əfqanıstan hökuməti ilə Taliban hərəkatı

arasında atəşkəsin əldə olunması məqsədilə danışıqlar aparılması üçün geniş tərkibli nümayəndə heyətinin formalaşdırılmasının vacibliyini qeyd edib.

Prezident Əşrəf Qani, öz növbəsində bildirib ki, Əfqanıstanda artıq müharibələr və təhdidlər dövrü arxada qalıb, bütün problemlər danışıqlar yolu ilə həll edilməlidir. Dövlət başçısı sonra vurğulayıb ki, ölkə iqtidarı Əfqanıstanda 40 il davam edən müharibə dövrünün başa çatdırılması üçün əldən gələni etməyə hazırdır.

M.HACIXANLI,
"Xalq qəzeti"



Çinin tikmək istədiyi zavod qanunsuz sayılıb

Çinin Baykal gölü sahilində tikməkdə olduğu zavod qanunsuz sayılıb. İrkutsk şəhər məhkəməsi tikintinin ləğv olunması barədə qərar verib.

Yerli prokurorluq bildirib ki, bu tikinti ərazinin flora və faunasına ciddi ziyan vura bilər. Digər tərəfdən, zavod Baykal gölünün sahilində tikilir. Bu isə gölə mənfi təsir edə bilər.

Qeyd edək ki, Çin hökuməti zavod tikintisinə yanvar ayında başlamışdı.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayilov və şöbənin əməkdaşları iş yoldaşları Rüstəm Həbibllayevə qardaşı

ƏŞİR HƏBİLLAYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyəti, üzvləri və kitablib ATİB-in idarə heyətinin sədri Cəmal Yangına anası

ZENNURƏ YANGININ

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi xarici dillər kafedrasının müdiri, dosent

YASİF MÜRŞÜDOVUN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika kafedrasının əməkdaşları ümumi pedaqogika kafedrasının baş müəllimi Zənfira Qədirovaya oğlu

AZƏRİN

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1019

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00